

“Xarici ölkələrin vergi sistemi” fənnindən 300 test sualı

1. Kapital vergisinin hansı dərəcələrlə tutulmasına yol verilir?

- A)) 2%-dən yuxarı və ya 1%-dən aşağı olmamalıdır
- B) 2%-dən yuxarı və ya 3%-dən aşağı olmamalıdır
- C) 3%-dən yuxarı və ya 4%-dən aşağı olmamalıdır
- D) 3%-dən yuxarı və ya 5%-dən aşağı olmamalıdır

2. Üzv Dövlətlər aşağıdakı hansı fəaliyyətləri göstərən şirkətləri vergidən tam və ya qismən azad edə bilərlər?

1.kommunal xidmətləri göstərən şirkətlər; 2.kommunal, ictimai nəqliyyat xidmətləri göstərən şirkətlər; 3.su, qaz və ya enerji təchiz edən şirkətlər; 4.mədəniyyət, xeyriyyəçilik və təhsil xidmətləri göstərən şirkətlər; 5.mədəniyyət və təhsil xidmətləri göstərən şirkətlər; 6.xeyriyyəçilik xidmətləri göstərən şirkətlər

- A) 1, 3, 5
- B)) 1, 2, 3
- C) 2, 3, 4
- D) 4, 5, 6

3. Müəyyən infrastrukturda istifadə edilən ağır yük nəqliyyat vasitələrinin vergiyə cəlb edilməsitələbləri haqqında Direktivə əsasən yüklərin daşınması məqsədilə istifadə edilən hansı nəqliyyat vasitələri vergiyə cəlb edilə bilər?

- A) yük qaldırma qabiliyyəti 10 tondan aşağı olmayan
- B) yük qaldırma qabiliyyəti 10 tondan yuxarı olmayan
- C)) yük qaldırma qabiliyyəti 12 tondan aşağı olmayan
- D) yük qaldırma qabiliyyəti 12 tondan yuxarı olmayan

4. Sərnişin nəqliyyat vasitələrinin vergiyə cəlb edilməsi ilə bağlı Avropa Komissiyası aşağıdakı hansı tədbirlərin həyata keçirilməsini təklif etmişdir?

1.üç ildən beş ilədək müəyyən ediləcək keçid dövrü ərzində nəqliyyat vasitələrinin qeydiyyat vergilərinin tədricən aradan qaldırılması; 2.beş ildən on ilədək müəyyən ediləcək keçid dövrü ərzində nəqliyyat vasitələrinin qeydiyyat vergilərinin tədricən aradan qaldırılması; 3.bir Üzv Dövlətdə qeydiyyat keçən və digər Üzv Dövlətdə istismar olunan sərnişin nəqliyyat vasitələri tərəfindən ödənilən qeydiyyat vergilərinin geri qaytarılması; 4.buraxılan karbon oksid qazı ilə bağlı vergilərin ümumi qeydiyyat vergisinə daxil edilməsi; 5.buraxılan karbon qazı ilə bağlı vergilərin ümumi qeydiyyat vergisinə daxil edilməsi; 6.bir Üzv Dövlətdə qeydiyyat keçməyən və digər Üzv Dövlətdə istismar olunan sərnişin nəqliyyat vasitələri tərəfindən ödənilən qeydiyyat vergilərinin geri qaytarılması

- A) 1, 2, 3
- B)) 2, 3, 4

- C) 3, 4, 5
- D) 4, 5, 6

5. Çexiyada ƏDV üzrə tətbiq olunan güzəştli dərəcə nə qədərdir?

- A) 3%
- B) 4%
- C) 4,5%
- D)) 5%

6. İtaliyada ƏDV üzrə tətbiq olunan standart dərəcə nə qədərdir?

- A) 16%
- B) 19%
- C) 19,6%
- D)) 20%

7. ƏDV üzrə tətbiq olunan 4,5% ən güzəştli dərəcə tətbiq olunan dövlətlər hansılardır?

- A) Belçika, Bolqarıstan, Danimarka
- B) Almaniya, Estoniya
- C)) İrlandiya, Yunanıstan
- D) Latviya, Litva

8. Üzv Dövlətlərin aşağıdakı hansı əməliyyatları ƏDV-dən azad edə bilər?

1.ictimai xidmətlər; 2.sərnişin daşınma və telekommunikasiya xidmətləri; 3.tibb və oxşar xidmətlər; 4.insan orqanlarının, qanının və südünün təqdim edilməsi; 5.insan orqanlarının təqdim edilməsi; 6. uşaq və gəncləri qorumaq məqsədilə xidmətlərin göstərilməsi və malların təqdim edilməsi; 7.uşaq və gəncləri qorumaq məqsədilə xidmətlərin göstərilməsi; 8.müəllimlər tərəfindən aparılan təlimlər;

- A) 1, 2, 3, 4, 5
- B) 1, 2, 3, 4, 6
- C)) 1, 3, 4, 6, 8
- D) 3, 4, 6, 7, 8

9. Cari il ərzində İttifaq daxili malların əldə edilməsinin ümumi dövriyyəsi Üzv Dövlətlər tərəfindən müəyyən edilən həddi aşmamaqla hansı məbləğdə olmalıdır?

- A)) 10 000 Avrodan aşağı olmamalıdır
- B) 10 000 Avrodan yuxarı olmalıdır

- C) 20 000 Avrodan aşağı olmamalıdır
- D) 20 000 Avrodan yuxarı olmalıdır

10. Dövlətin vergi siyasəti dedikdə nə başa düşülür?

- A) Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və hüquqi tədbirlərin məcmusu
- B)) Dövlət tərəfindən işlənib hazırlanmış, vergi sahəsində cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə yönəlmiş tədbirlər sistemi
- C) Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız təşkilati və hüquqi tədbirlərin məcmusu
- D) Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və təşkilati tədbirlərin məcmusu

11. Aşağıda göstərilənlərdən hansı dövlətin vergi siyasətinin vəzifələrinə aid deyil?

- A) Sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması
- B) Dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi
- C) Bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış qeyri-bərabərliyin hamarlanması
- D)) Yüksək vergi dərəcələri tətbiq etmək, vergilərin sayını artırmaq və vergi güzəştlərini ixtisar etməklə mümkün qədər çox maliyyə vəsaitləri toplamaq

12. Sahibkarlıq fəaliyyətinin subyektləri üçün vergi yükünü yüngülləşdirən, lakin sosial proqramları məhdudlaşdıran vergi siyasəti necə adlanır?

- A) Maksimal vergilər siyasəti
- B)) Optimal vergi siyasəti
- C) Neytral vergi siyasəti
- D) Ədalətli vergi siyasəti

13. Aşağıdakılardan hansı vergi siyasətinin məqsədlərinə aid edilmir?

- A) Sosial məqsədlər
- B) Ekoloji məqsədlər
- C) Beynəlxalq məqsədlər
- D)) Texnoloji məqsədlər

14. ÜDM-in bir hissəsinin dövlətin xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsinə cəlb edilməsi vergi siyasətinin hansı məqsədini əks etdirir?

- A) İqtisadi
- B) Sosial

- C) Nəzarət
- D)) Fiskal

15. Azərbaycanca aparılan vergi siyasətinin əsas məqsədi hansılardır?

- A) Vergi güzəştlərinin sayının artırılması
- B)) Vergi dərəcəsinin aşağı salınması və vergi güzəştlərinin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsi
- C) Vergi dərəcələrinin artırılması
- D) Rezident və qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün diferensiasiyası

16. Azərbaycanca həyata keçirilən vergi siyasətinin başlıca prinsiplərindən biri hansıdır?

- A) Vergi güzəştlərinin artırılması
- B) Vergilərin sayının ilbəil artırılması
- C) Vergi dərəcələrinin artırılması
- D)) Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi və vergi ödəyicilərinin hüquqlarının etibarlı qorunmasının təmin edilməsi

17. Azərbaycan Respublikasında vergi siyasətinin və vergi islahatlarının əsas istiqamətlərinə aşağıdakılardan hansılar aiddir?

- A) Vergi dərəcələrinin artırılması
- B)) Vergi qanunvericiliyinin təkmilləşdirilməsi
- C) Vergi qanunvericiliyinin uzun müddət sabit qalması
- D) Vergi güzəştlərinin sayının artırılması

18. Təsir dairəsindən asılı olaraq vergi siyasətinin hansı formaları var?

- A) Yalnız daxili vergi siyasəti
- B) Yalnız xarici vergi siyasəti
- C) Ümumi vergi siyasəti
- D)) Daxili vergi siyasəti və xarici vergi siyasəti

19. Aşağıdakılardan hansılar vergitutmanın iqtisadi prinsiplərinə aid deyil?

- A)) Vergi sisteminin sabitliyi
- B) Səmərəlilik
- C) Vergi ödəyicilərinin mənafeələrinin maksimum nəzərə alınması
- D) Ədalətlik

20. Vergitutmada ədalətlik prinsipinin metodoloji əsasını nə təşkil edir?

- A) Regressiv vergitutma
- B)) Proqressiv vergitutma
- C) Vasiətəli vergitutma
- D) Güzəştli vergitutma

21. Son illərdə Azərbaycanda həyata keçirilən vergi islahatlarının əsas istiqamətlərindən biri hansıdır?

- A) Regionlarda diferensiallaşdırılmış mənfəət vergisi dərəcələrinin tətbiqi
- B) Bəzi regionların vergilərdən tamamilə azad edilməsi
- C)) Kənd təsərrüfatı sahəsində fəaliyyətin torpaq vergisindən başqa bütün vergilərdən azad olması
- D) İnkişaf etmiş regionlarda yüksək vergi dərəcələrinin tətbiqi

22. Vergilər neçə əsas funksiyanı yerinə yetirir və hansılardır?

- A) İki: fiskal və stimullaşdırıcı
- B) Üç: ləngidici, stimullaşdırıcı və təkrar istehsal
- C) Dörd: iqtisadi, siyasi, hüquqi və təşkilati
- D)) Beş: fiskal, bölüşdürücü, tənzimləyici, integrasiyaedici və nəzarətedici

23. Müddətindən asılı olaraq vergi siyasətinin formaları hansılardır?

- A)) Vergi taktikası və vergi strategiyası
- B) Diskresion və qeyri-diskresion
- C) Gündəlik və illik
- D) Avtomatik və stabilləşdirici

24. Son illərdə Azərbaycanda həyata keçirilən kompleks vergi islahatlarının səciyyəvi cəhətləri hansılardır ?

- A)) Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi dərəcələrinin aşağı salınması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
- B) Vergi qanunvericiliyinin sabit qalması, vergi dərəcələrinin aşağı salınması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
- C) Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi dərəcələrinin sabit qalması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
- D) Vergi qanunvericiliyinin sabit qalması, vergi dərəcələrinin sabit qalması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması

25. Vergi siyasətinin iqtisadi, yaxud tənzimləyici vəzifələri hansı problemlərin həllinə yönəldilmişdir?

- A) Ölkənin texniki potensialının yüksəldilməsinə
- B)) Ölkənin iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə, ölkədə işgüzar sahibkarlıq fəaliyyətinin canlandırılmasına, sosial problemlərin həllinə kömək etməyə, beynəlxalq iqtisadi əlaqələrin inkişafına
- C) Yalnız ölkədə işgüzar sahibkarlıq fəaliyyətinin canlandırılmasına
- D) Yalnız ikiqat vergitutmanın aradan qaldırılmasına

26. Aşağıdakılardan hansı amil dövlətin vergi siyasətinin əsas vəzifələrinə aid deyildir?

- A) Sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması
- B) Dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi
- C) Bazar münasibətləri şəraitində əhəlinin gəlir səviyyələri arasında yaranmış qeyri- bərabərliyin hamarlanması
- D)) Vergi inzibatçılığının təkmilləşdirilməsinin strateji istiqamətlərinin müəyyənəşdirilməsi

27. İqtisadi şəraitin dəyişməsinə reaksiyasından asılı olaraq vergi siyasətinin hansı formaları mövcuddur?

- A)) İki: diskresiyon və qeyri-diskresiyon
- B) Üç: fiskal, avtomatik və qeyri-avtomatik
- C) Dörd: ekspansionist, restriksionist, avtomatik və qeyri-diskresiyon
- D) Bu məqsədlə vergi siyasətinin fərqli forması mövcud deyildir

28. Dövlət müdaxiləsinin əsas məqsədi nədir?

- A) İqtisadiyyatın tarazlaşdırılması
- B) Büdcənin formalaşdırılması
- C)) İqtisadiyyatın tənzimlənməsi
- D) Vergi siyasətinin həyata keçirilməsi

29. Şirkətlərin mənfəət vergisinin bir-birinə yaxınlaşdırılması onun orta səviyyəsinin hansı həddində olmasını nəzərdə tutur?

- A) 5 - 10 faiz
- B)) 30 - 40 faiz
- C) 20 - 30 faiz
- D) 40 - 60 faiz

30. Vergitutma bazasının eyni şəklə salınması mənfəətin müəyyənləşdirilməsinin hansı qaydasının tətbiq edilməsini nəzərdə tutur?

- A)) Vahid
- B) Müxtəlif
- C) Çoxşaxəli
- D) İkili

31. İkiqat vergitutma nədir?

- A) Eyni bir vergitutma bazasından üç və daha çox sayda verginin tutulması
- B) Eyni bir vergitutma bazasından bir və daha çox sayda verginin tutulması
- C)) Eyni bir vergitutma bazasından iki və daha çox sayda verginin tutulması
- D) Eyni bir vergitutma bazasından dörd və daha çox sayda verginin tutulması

32. Avropa İttifaqının bir neçə ölkəsində kommersiya əməliyyatları həyata keçirən şirkətlərin bir-birinə birləşməsi və birinin digəri tərəfindən öz tərkibinə daxil edilməsi hallarının vergiyə cəlb edilməsinin xüsusi rejimi, ana və törəmə şirkətlərin vergiyə cəlb edilməsinin yüngülləşdirilməsi nəzərdə tutulur. Avropa İttifaqına (Aİ) daxil olan ölkələrdə vergi siyasəti hansı strateji prioritetlər əsasında qurulur?

1. iqtisadi səmərəlilik; 2. sosial uyğunluq; 3. sosial bərabərlik; 4. müdafiə

- A) 1, 2, 3
- B) 1, 2, 4
- C)) 1, 3, 4
- D) 2, 3, 4

33. Almaniya, Fransa, İngiltərə, Hollandiya, İspaniya, İtaliya, İsveç, Danimarka, Finlandiya və sair ölkələrin vergi siyasətinin əsas prioritetləri hansılardır?

- A) Ölkənin dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi
- B) Ölkənin iqtisadi qüdrətinin təmin edilməsi
- C)) Ölkənin iqtisadi rəqabət qabiliyyətinin təmin edilməsi ilə yanaşı, ölkədə sosial bərabərlik prinsiplərinə riayət edilməsidir
- D) Ölkənin iqtisadi rəqabət qabiliyyətinin təmin edilməsi ilə yanaşı, ölkədə müəyyənlik prinsiplərinə riayət edilməsidir

34. Aİ-na daxil olan və digər ölkələrin vergi sistemlərini hansı əsas 5 prinsipə cavab verməlidir?

1. Bərabərlik; 2. Sadəlik; 3. Kafilik; 4. Müəyyənlik; 5. Səmərəlilik; 6. Rəqabət qabiliyyəti; 7. Ümumilik.

- A) 1, 2, 3, 4, 5
- B) 2, 3, 4, 6, 7
- C) 3, 4, 5, 6, 7

D)) 1, 2, 3, 5, 6

35. Bir qrup ölkələrin vergi siyasətinin əsas prioriteti - ölkənin iqtisadi səmərəliliyinin artırılmasıdır və sosial müdafiə məsələlər artıq ölkənin iqtisadi imkanlarına uyğun həll olunur. Bu prioritetlərə əsasən Aİ-nin çərçivəsində olan bu iki qrup ölkələr arasında vergi növləri üzrə vergi siyasəti fərqlənir. Aİ-nin tərkibinə əvvəl daxil olmuş inkişaf etmiş ölkələrdə, xüsusən Skandinaviya ölkələrində, ÜDM-da ümumi vergi yükünün xüsusi çəkisi Aİ - na yeni daxil olmuş ölkələrə nisbətən daha yüksəkdir və bu daha yüksək vergi dərəcələrin tətbiq olunmasının nəticəsidir. Skandinaviya ölkələrinin və Aİ - na yeni daxil olmuş ölkələrin ÜDM-da ümumi vergi yükünün xüsusi çəkisini müəyyən edin.

- A) 40-45% və 5-10%
- B) 20-30% və 30-35%
- C)) 42-45% və 30-32%
- D) 50-60% və 40-50%

36. Mənfəət vergisi sahəsində Aİ-nin əsas hansı istiqamətləri mövcuddur?

1. Aİ-yə Üzv Dövlətlər arasında zərərli vergi rəqabətinin qarşısının alınması;
- 2.Mənfəət vergisi dərəcəsinin aşağı salınması;
- 3.kapitalın sərbəst hərəkəti prinsipinin dəstəklənməsi;
- 4.Mənfəət vergisi dərəcəsinin qaldırılması

- A) 1, 2
- B)) 1, 3
- C) 2, 3
- D) 1, 4

37. Avropa İttifaqında əlavə dəyər vergisinin dərəcəsinin hansı minimum dərəcəyədək endirilməsi barədə razılıq mövcuddur?

- A) 10%
- B)) 15%
- C) 18%
- D) 0%

38. Aksiz vergilərinə münasibətdə Aİ-da hansı dərəcələrin tətbiq edilməsi prioritet məsələlərdən biri hesab olunur?

- A) Müxtəlif dərəcələrin
- B) 10%
- C)) Vahid dərəcələrin

D) 0%

39. Avropa İttifaqının qanunlarının əsas tələbləri hansılardır?

1.Diskriminasiyanın və ikiqat vergitutmanın aradan qaldırılması; 2.Vergidən yayınma və vergiyə cəlb etməmək hallarının aradan qaldırılması; 3.Vergi borclarının məcburi alınması; 4.Vergi öhdəliklərinə əməl etmə xərclərini azaldılması.

A) 1, 2, 3

B)) 1, 2, 4

C) 2, 3, 4

D) 1, 3, 4

40. Sərnişin nəqliyyat vasitələrinin vergiyə cəlb edilməsi ilə bağlı Avropa Komissiyası aşağıdakı tədbirlərin həyata keçirilməsini təklif etmişdir:

1.Beş ildən on ilədək müəyyən ediləcək keçid dövrü ərzində nəqliyyat vasitələrinin qeydiyyat vergilərinin tədricən aradan qaldırılması; 2.Bir Üzv Dövlətdə qeydiyyat keçən və digər Üzv Dövlətdə istismar olunan sərnişin nəqliyyat vasitələri tərəfindən ödənilən qeydiyyat vergilərinin geri qaytarılması;
3. Mühərrikin həcminə görə vergilərin ümumi qeydiyyat vergisinə daxil edilməsi;
4.Buraxılan karbon oksid qazı ilə bağlı vergilərin ümumi qeydiyyat vergisinə daxil edilməsi;

A)) 1, 2, 4

B) 1, 2, 3

C) 2, 3, 4

D) 1, 3, 4

41. Makrosəviyyədə «vergi yükü» kəmiyyətə nəyi əks etdirir?

A)) ÜDM-də vergilərin xüsusi çəkisini

B) ÜDM ilə vergilərin ümumi məbləğinin fərqi

C) Milli gəlirdə vergilərin xüsusi çəkisini

D) Büdcə gəlirlərində vergilərin xüsusi çəkisini

42. Laffer əyrisi hansı göstəricilər arasındakı asılılığı əks etdirir?

A) ÜDM ilə milli gəlir arasında

B) Birbaşa vergilərlə dolayı vergilər arasında

C)) Vergi dərəcələri ilə büdcə daxilolmaları arasında

D) Büdcənin gəlirləri ilə xərcləri arasında

43. Mikrosəviyyədə vergi yükü dedikdə nə başa düşülür?

- A) Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu xərclərindəki xüsusi çəkisi
- B)) Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu gəlirlərindəki xüsusi çəkisi
- C) Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun mənfəətindəki xüsusi çəkisi
- D) Vergi ödəyicisinin məcmu gəlirləri ilə onun büdcəyə ödədiyi vergi məbləği arasındakı fərq

44. Vergitutmanın ağırlığından asılı olaraq vergi siyasətinin hansı tipləri var?

- A)) Maksimal vergi siyasəti, optimal vergi siyasəti, sosial yönümlü yüksək dərəcəli vergi siyasəti
- B) Yalnız iqtisadi inkişaf siyasəti
- C) Neytral vergi siyasəti
- D) Yalnız yüksək vergi dərəcələri və sosial məsələlərə diqqətin artırılması siyasəti

45. Yüksək vergi yükü siyasəti (maksimal vergi siyasəti) nədir?

- A)) Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
- B) Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını azaltmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
- C) Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
- D) Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını azaltmaqla, vergi güzəştlərini artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır

46. Aşağı vergi yükü siyasəti (optimal vergi siyasəti) nədir?

- A) Bu zaman dövlət minimal dərəcədə təkcə öz fiskal maraqlarını deyil, həm də vergi ödəyicilərinin maraqlarını nəzərə alır
- B) Bu zaman dövlət maksimum dərəcədə ancaq öz fiskal maraqlarını nəzərə alır
- C) Bu zaman dövlət maksimum dərəcədə vergi ödəyicilərinin maraqlarını nəzərə alır
- D)) Bu zaman dövlət maksimum dərəcədə təkcə öz fiskal maraqlarını deyil, həm də vergi ödəyicilərinin maraqlarını nəzərə alır

47. Sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti nədir?

- A) Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə aşağı vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır
- B)) Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır
- C) Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramlarını tətbiq edə bilmir
- D) Bu siyasətin səmərəsi yoxdur

48. Vergi yükünün səviyyəsinə görə dünya ölkələrini şərti olaraq hansı qruplara ayırmaq olar?

- A) Aşağı vergi rejimli yurisdiksiyalar və liberal vergitutma rejimli yurisdiksiyalar
- B)) Yüksək vergi rejimli yurisdiksiyalar və liberal vergitutma rejimli yurisdiksiyalar
- C) Yüksək vergi rejimli yurisdiksiyalar və aşağı vergitutma rejimli yurisdiksiyalar
- D) Yüksək vergi rejimli yurisdiksiyalar və orta vergitutma rejimli yurisdiksiyalar

49. Liberal vergitutma rejimli yurisdiksiyalar hansı qrupa bölünür?

- A)) Hüquqi və fiziki şəxslərin gəlirlərinə birbaşa vergilərin olmadığı yurisdiksiyalar, birbaşa vergilərin səviyyəsinin aşağı olduğu yurisdiksiyalar, yüksək vergi dərəcəli yurisdiksiyalar
- B) Fiziki şəxslərin gəlirlərinə birbaşa vergilərin olmadığı yurisdiksiyalar, birbaşa vergilərin səviyyəsinin yuxarı olduğu yurisdiksiyalar, yüksək vergi dərəcəli yurisdiksiyalar
- C) Hüquqi şəxslərin gəlirlərinə birbaşa vergilərin yuxarı olduğu yurisdiksiyalar, birbaşa vergilərin səviyyəsinin aşağı olduğu yurisdiksiyalar, yüksək vergi dərəcəli yurisdiksiyalar
- D) Hüquqi şəxslərin gəlirlərinə birbaşa vergilərin olmadığı yurisdiksiyalar, birbaşa vergilərin səviyyəsinin aşağı olduğu yurisdiksiyalar, aşağı vergi dərəcəli yurisdiksiyalar

50. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə vergitutmanın inkişafında əsas və ən vacib amil nədir?

- A) Vergi yükü
- B) Dünya iqtisadiyyatının proporsionallığa meylidir
- C)) Dünya iqtisadiyyatının qloballaşmasına meylidir
- D) Dünya iqtisadiyyatının inkişafına meylidir

51. İnkişaf etmiş ölkələrdə ən yüksək vergi yükünün səviyyəsi?

- A) Almaniya

- B) Belcika
- C)) Danimarka
- D) Fransa

52. İnkişaf etmiş ölkələrdə ən az vergi yükünün səviyyəsi?

- A) Almaniya
- B)) Yaponiya
- C) Danimarka
- D) Fransa

53. Aşağıdakılardan hansı göstərici ölkənin vergi sisteminin keyfiyyət ölçüsüdür?

- A)) Vergi yükü göstəricisi
- B) Verginin elastikliyi
- C) Vergi dərəcələrinin səviyyəsi
- D) Verginin elastikliyi və vergi dərəcələrinin səviyyəsi

54. Aşağıdakılardan hansı göstərici ölkənin vergi sisteminin qurulması və təkmilləşdirilməsində mühüm rol oynayır?

- A) Vergi yükü göstəricisi
- B) Verginin elastikliyi
- C)) Vergi yükünün optimal səviyyəsinin müəyyən edilməsi
- D) Verginin elastikliyi və vergi dərəcələrinin səviyyəsi

55. Beynəlxalq vergitutma təcrübəsində vergi ödəyicilərindən tutulan vergilər onun məcmu gəlirinin necə %-indən çox olduqda iqtisadi fəallığın səviyyəsi aşağı düşür?

- A) 40-50%
- B) 60-70%
- C) 20-30%
- D)) 30-40%

56. Makrosəviyyədə vergi yükü göstəricisi necə hesablanır?

- A) Makrosəviyyədə vergi yükü vergi daxilolmalarının cəminin vferi ödəyicilərinin ümumi sayına olan nisbətinin faizlə ifadəsi kimi müəyyən edilir
- B)) Makrosəviyyədə vergi yükü vergi daxilolmalarının cəminin ümumi daxili məhsulun həcminə nisbətinin faizlə ifadəsi kimi müəyyən edilir
- C) Makrosəviyyədə vergi yükü vergi daxilolmalarının cəminin ümumi milli məhsulun həcminə nisbətinin faizlə ifadəsi kimi müəyyən edilir
- D) Makrosəviyyədə vergi yükü vergi daxilolmalarının cəminin əhalinin ümumi sayına olan nisbətinin faizlə ifadəsi kimi müəyyən edilir

57. Müəyyən iqtisadi amillərin vergi daxilolmalarının həcminə təsirini xarakterizə etmək üçün makroiqtisadiyyatda hansı göstəricidən istifadə olunur?

- A) Vergi yükü
- D) Vergi ödəyicisinə düşən iqtisadi ağırlıq
- C) Vergi artımı amilindən
- D)) Vergilərin elastiklik əmsalı adlanan göstəricidən istifadə olunur

58. Vergi riski nədir?

- A) Vergi riski ödənilməyən vergilərinin həcmi ilə müəyyənləşir
- B) Vergilərin ödənilməsi və optimallaşdırılması prosesi ilə əlaqədar olaraq yaranmış maliyyə
- C)) Vergilərin ödənilməsi və optimallaşdırılması prosesi ilə əlaqədar olaraq yaranmış maliyyə və digər itkilərin qarşısının alınmasında vergi ödəyiciləri üçün yaranmış pul ekvivalenti ilə ifadə olunan imkandır
- D) Digər itkilərin qarşısının alınmasında vergi ödəyiciləri üçün yaranmış pul ekvivalenti ilə ifadə olunan imkandır

59. Vergi riskləri sığorta olunmur və tam şərti olaraq onları hansı risklərə bölmək olar?

- A) Gözlənilən risklər
- B)) Gözlənilən və gözlənilməyən risklər
- C) Gözlənilməyən risklər
- D) Planlaşdırılan risklər

60. Təcrübi nöqtəyi-nəzərindən özünün spesifikliyi ilə fərqlənən vergi risklərini hansı növlərə ayırmaq olar?

- A)) Vergi nəzarəti, vergi yükünün artırılması, cinayət məsuliyyəti riskləri
- B) Vergi nəzarəti riskləri
- C) Vergi yükünün artırılması riskləri
- D) Cinayət məsuliyyəti riskləri

61. Vergi siyasətinin həyata keçirilməsində vergi mexanizminin əsas alətləri hansılardır?

- A) Yalnız vergi dərəcələri
- B)) Vergi dərəcələri, vergitutma bazası və vergi güzəştləri
- C) Yalnız vergi güzəştləri
- D) Maliyyə sanksiyaları və inzibati cərimələr

62. Dövlət öz xarici vergi siyasətini hazırladıqda hansı müqavilə qaydalarından istifadə edir?

- A) ümumi və xüsusi
- B) ümumi və çoxtərəfli
- C)) birtərəfli və çoxtərəfli
- D) birtərəfli və ümumi

63. Birtərəfli müqavilə qaydaları hansı qaydada tətbiq olunur?

- A) ölkələr tərəfindən digər ölkələrin hökumətləri ilə razılaşdırılmaqla tətbiq edilir
- B) ölkələr tərəfindən digər ölkələrin hökumətləri ilə həm razılaşdırılmaqla həm də razılaşdırılmadan tətbiq edilir
- C) belə qaydalar müəyyən edilməmişdir
- D)) ölkələr tərəfindən digər ölkələrin hökumətləri ilə razılaşmadan tətbiq edilə bilər.

64. Birtərəfli müqavilə qaydalarına aşağıdakılardan hansılar aid edilir?

1. öz ölkəsində xarici vətəndaşlara vergitutma qaydalarının tətbiqi; 2. ölkə daxilindən kənarda fəaliyyət göstərən öz vətəndaşlarına vergitutma qaydalarının tətbiqi; 3. ölkə vətəndaşlarına vergitutma qaydalarının tətbiqi; 4. ölkə daxilindən kənarda fəaliyyət göstərən xarici vətəndaşlara vergitutma qaydalarının tətbiqi.

- A)) 1, 2
- B) 1, 3
- C) 3, 4
- D) 2, 4

65. Dövlətlər vergitutma məsələləri üzrə öz aralarında razılaşmalara nail ola bilərlərmi?

- A) nail ola bilməzlər
- B)) nail ola bilərlər
- C) yalnız xüsusi hallarda nail ola bilərlər
- D) yalnız xüsusi hallarda nail ola bilməzlər

66. Beynəlxalq vergi razılaşmalarının əsas məqsədi:

- A) maksimum mənfəət əldə etməkdən ibarətdir.
- B) inzibati yükü minimuma endirməkdən ibarətdir.
- C) vergitutma rejimini sadələşdirməkdən ibarətdir.
- D)) baş verə biləcək iqiət vergitutmanın aradan qaldırılmasından ibarətdir.

67. Beynəlxalq iqiət vergitutma nə deməkdir?

- A)) eyni vergitutma obyektinin həm öz ölkəsində və həm də digər ölkədə analoji vergitutma obyektinin vergiyə cəlb edilməsi deməkdir.
- B) müxtəlif vergitutma obyektlərinin həm öz ölkəsində və həm də digər ölkədə analoji vergitutma obyektinin vergiyə cəlb edilməsi deməkdir.
- C) eyni vergitutma obyektinin yalnız xarici ölkədə vergiyə cəlb edilməsi deməkdir.
- D) eyni vergitutma obyektinin yalnız öz ölkəsində vergiyə cəlb edilməsi deməkdir.

68. Hər hansı bir ölkənin maliyyə sərhədləri:

- A) onun coğrafi sərhədləri ilə üst-üstə düşür
- B)) onun gömrük sərhədləri ilə üst-üstə düşür
- C) onun vergi sərhədləri ilə üst-üstə düşür
- D) onun gömrük sərhədləri ilə üst-üstə düşmür.

69. Vergi qanunlarının mülkiliyi vergitutma işində:

- A) təyinat ölkəsi prinsipinin tətbiqini nəzərdə tutur
- B) həm mənbə (ərazi), həm də təyinat ölkəsi prinsipinin tətbiqini nəzərdə tutur
- C) heç bir prinsipin tətbiqini nəzərdə tutmur.
- D)) mənbə (ərazi) prinsipinin tətbiqini nəzərdə tutur.

70. Mənbə (ərazi) prinsipinə görə hər hansı bir dövlətin ərazisində olan vergi obyektləri və vergini doğuran hadisələr:

- A)) həmin dövlətin vergi səlahiyyətinə daxildir.
- B) həmin dövlətin vergi səlahiyyətinə daxil deyildir.
- C) həmin dövlətin gömrük səlahiyyətinə daxildir.
- D) həmin dövlətin mülki səlahiyyətinə daxildir.

71. Kapital ixrac edən inkişaf etmiş ölkələr kapital gəlirindən vergi alınmasında hansı prinsipə üstünlük verirlər?

- A) təyinat ölkəsi prinsipinə
- B)) rezidentlik prinsipinə
- C) həm rezidentlik, həm də təyinat ölkəsi prinsipinə
- D) heç bir prinsipin tətbiqi nəzərdə tutulmur.

72. Kapital idxal edən inkişaf etmiş ölkələr kapital gəlirindən vergi alınmasında hansı prinsipə üstünlük verirlər?

- A) təyinat ölkəsi prinsipinə
- B) həm rezidentlik, həm də mənbə prinsipinə
- C)) mənbə prinsipinə

D) heç bir prinsipin tətbiqi nəzərdə tutulmur.

73. Dövlətlərin öz vergitutma səlahiyyətlərini birtərəfli qaydada qanunlarla məhdudlaşdırmaları ikiqat vergitutmanın qarşısını tam şəkildə almaq üçün kifayət edirmi?

- A) kifayət edir
- B) bu dövlətlərin iqtisadi inkişaf səviyyəsindən asılıdır
- C) bu dövlətlərin həyata keçirdiyi iqtisadi siyasətin prioritetlərindən asılıdır
- D)) kifayət etmir

74. İkiqat vergitumanın qarşısının alınması ümumiyyətlə götürüldükdə hansı vergilər sahəsində həyata keçirilir?

- A)) gəlir, sərvət və vərəsəlik vergiləri sahəsində
- B) dolaylı vergilər sahəsində
- C) birbaşa və dolaylı vergilər sahəsində
- D) əlavə dəyər vergisi sahəsində

75. İkiqat vergitumanın qarşısının alınması sahəsində beynəlxalq müqavilələr hansı qaydada imzalanır?

- A) birtərəfli və ya ikitərəfli qaydada
- B)) ikitərəfli və ya çoxtərəfli qaydada
- C) xüsusi qaydada
- D) ümumi qaydada

76. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlarla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa:

- A) Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar tətbiq edilir
- B) iqtisadi situasiyadan asılı olaraq həm Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar, həm də beynəlxalq müqavilələr tətbiq edilə bilər
- C)) həmin beynəlxalq müqavilələr tətbiq edilir
- D) bu ölkənin iqtisadi inkişaf səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır

77. Gəlir vergisi üçün rezidentlik prinsipinin müəyyən edin.

1. vergi ödəyicisinin maddi və sosial vəziyyətinin bütün elementləri nəzərə alınır, belə ki, məhz vergi ödəyicisinin olduğu ölkə vergi ödəyicisinin işlərini daha dəqiq qiymətləndirmək və onun xalis gəlirini (mənfəətini) daha ədalətli vergiyə cəlb etmək imkanına malikdir; 2. prinsip kapital idxal edən ölkələr üçün sərfəlidir; 3.

rezidentlik prinsipinə uyğun olaraq korporasiyaların mənfəət vergisi, şəxsi gəlir vergiləri, əmlak vergisi və transfert vergilər ödənilir; 4. vergi bazası – xalis milli məhsul, yəni rezidentin həmin dövlətdə digər dövlətdə vergidən azad olan bütün gəlirləri; 5 vergi bazası – xalis daxili məhsul - yəni hər hansı bir ölkədə bütün istehsal amillərindən əldə olunan gəlir.

- A) 1, 2, 5
- B)) 1, 3, 4
- C) 2, 4, 5
- D) 2, 3, 5

78. Gəlir vergisi üçün ərazi mənsubiyyəti prinsipini müəyyən edin.

1. vergiləri ödəməkdən yayınmaq çox cüzi şəkildə mümkündür (vergi güzəştləri yoxdur, vergilər gəlir mənbəyində tutulur): ərazi prinsipinin tətbiqi məcmu gəlirin izafi olaraq vergiyə cəlb edilməsinə səbəb olmur; 2. prinsip kapital idxal edən ölkələr üçün sərfəlidir; 3. korporasiyaların mənfəət vergisi, şəxsi gəlir vergiləri, əmlak vergisi və transfert vergilər ödənilir; 4. ərazi mənsubiyyəti prinsipinə uyğun olaraq gəlirin (mənfəətin) xarici rezidentin xeyrinə faizlər və dividendlər şəklində bölüşdürülməsindən vergi tutulur; 5. vergi bazası – xalis milli məhsul, yəni rezidentin həmin dövlətdə digər dövlətdə vergidən azad olan bütün gəlirləri.

- A) 1, 3, 5
- B)) 1, 2, 4
- C) 2, 4, 5
- D) 1, 2, 5

79. ƏDV-nin tutulması zamanı vergitutmada hansı prinsiplərdən istifadə olunur?

1. ərazi təyinatı prinsipi; 2. rezident ölkəsi prinsipi; 3. qeyri-rezident ölkəsi prinsipi; 4. mənşə ölkəsi prinsipi.

- A) 1, 3
- B) 1, 2
- C) 2, 3
- D)) 1, 4

80. Gömrük sərhədləri baxımından ölkənin coğrafi sərhədləri daxilində yerləşən azad iqtisadi zonalar və sərbəst limanlar:

- A) həm ölkədən kənar, həm də ölkə daxilində hesab edilir.
- B) digər ölkənin daxilində anklav hesab edilir.
- C)) ölkədən kənar hesab edilir
- D) ölkə daxilində hesab edilir

81. Ərazi təyinatı prinsipinin mahiyyəti nədir?

A)) bu prinsipə görə hər hansı yurisdiksiyaya son istehlak üçün gətirilmiş mallar, həmin malların istehsal olma yerindən asılı olmayaraq ƏDV-yə cəlb olunur. Bu prinsip onu nəzərdə tutur ki, ƏDV son istehlaka tətbiq olunur və ona görə də idxal ƏDV-yə cəlb olunur, ixrac isə cəlb olunmur.

B) bu prinsipə görə hər hansı yurisdiksiyaya son istehlak üçün gətirilmiş mallar, həmin malların istehsal olma yerindən asılı olaraq ƏDV-yə cəlb olunur. Bu prinsip onu nəzərdə tutur ki, ƏDV son istehlaka tətbiq olunur və ona görə də idxal ƏDV-yə cəlb olunur, ixrac isə cəlb olunmur.

C) bu prinsipə görə hər hansı yurisdiksiyaya son istehlak üçün gətirilmiş mallar, həmin malların istehsal olma yerindən asılı olmayaraq ƏDV-yə cəlb olunmur. Bu prinsip onu nəzərdə tutur ki, ƏDV son istehlaka tətbiq olunur və ona görə də idxal ƏDV-yə cəlb olunur, ixrac isə cəlb olunmur.

D) bu prinsipə görə hər hansı yurisdiksiyaya son istehlak üçün gətirilmiş mallar, həmin malların istehsal olma yerindən asılı olmayaraq ƏDV-yə cəlb olunmur. Bu prinsip onu nəzərdə tutur ki, ƏDV istehsala tətbiq olunur və ona görə də ixrac ƏDV-yə cəlb olunur, idxal isə cəlb olunmur.

82. Vergitutmada milli rejim nə deməkdir?

A) xarici fiziki və ya hüquqi şəxslərin iştirakı ilə aparılan əməliyyatlar üçün də milli şirkətlər üçün nəzərdə tutulmuş azad vergi rejimi tətbiq edilir.

B) xarici fiziki və ya hüquqi şəxslərin iştirakı ilə aparılan əməliyyatlar üçün də milli şirkətlər üçün nəzərdə tutulmuş ikiqat vergitutma tətbiq edilir.

C)) xarici fiziki və ya hüquqi şəxslərin iştirakı ilə aparılan əməliyyatlar üçün də milli şirkətlər üçün nəzərdə tutulmuş vergi dərəcələri və vergi güzəştləri tətbiq edilir.

D) vergidən tam azadolma nəzərdə tutulur.

83. İdxal əməliyyatları zamanı gömrük rüsumlarının ödənilməsi ilə yanaşı hansı vergilər də tutulur?

A) gömrük vergiləri

B)) ƏDV və aksizlər

C) mənfəət vergisi

D) ƏDV və gömrük vergiləri

84. ƏDV üçün vergitutma bazası nə deməkdir?

A) gömrük rüsumu nəzərə alınmaqla malın ixrac dəyəridir.

B) aksiz vergisi nəzərə alınmaqla malın idxal dəyəridir.

C)) gömrük rüsumu nəzərə alınmaqla malın idxal dəyəridir.

D) ƏDV nəzərə alınmaqla malın idxal dəyəridir.

85. Aksizin məbləği necə hesablanır?

- A)) Malın gömrük dəyəri x Aksiz dərəcəsi (%) / 100
- B) Malın gömrük dəyəri x ƏDV (%) / 100
- C) ƏDV x Aksiz dərəcəsi (%) / 100
- D) Yol vergisi + Malın gömrük dəyəri x Aksiz dərəcəsi (%) / 100

86. Şirkətin filial vasitəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi formalarının çatışmayan cəhətlərini göstərin.

- A)) Filial ikiqat vergitutmaya məruz qalır
- B) Baş şirkət öz xarici filialının bütün öhdəlikləri üzrə tam məsuliyyət daşıyır
- C) Şirkətin yerli partnyorları tərəfindən müsbət qarşılanır
- D) Filialın müstəqil balansı vardır və kommersiya fəaliyyəti apararkən müstəqildir

87. Törəmə şirkət vasitəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi formalarının çatışmayan cəhətlərini göstərin.

- A) Yaradılması və qeydiyyatı prosesi mürəkkəbdir, ucuz başa gəlir
- B)) Yaradılması və qeydiyyatı prosesi mürəkkəbdir, baha başa gəlir, uzun müddət tələb edir, inzibati və qanunvericilik tələbləri daha sərtidir
- C) İnzibati və qanunvericilik tələbləri daha sərtidir, ancaq qısa müddətə qeydiyyat etdirmək olar
- D) Maliyyə hesabatının dərc edilməsi zəruri deyil

88. Törəmə şirkət vasitəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi formalarının çatışmayan cəhətlərini göstərin.

- A) Maliyyə hesabatının dərc edilməsi zəruri deyil
- B) İnzibati və qanunvericilik tələbləri daha sərtidir, ancaq qısa müddətə qeydiyyat etdirmək olar
- C) Şirkətin fəaliyyət istiqaməti səhmdarların istəklərindən asılı deyil
- D)) Mənfəətin repatriasiyasına görə vergi tutulur

89. Törəmə şirkət vasitəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi formalarının çatışmayan cəhətlərini göstərin.

- A) İnzibati və qanunvericilik tələbləri daha sərtidir, ancaq qısa müddətə qeydiyyat etdirmək olar
- B) Şirkət ləğv edilərkən kifayət qədər aşağı vergilər tətbiq oluna bilər
- C)) Maliyyə hesabatının dərc edilməsi zəruridir
- D) Maliyyə hesabatının dərc edilməsi zəruri deyil

90. Törəmə şirkət vasitəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi formalarının çatışmayan cəhətlərini göstərin.

- A) Şirkətin fəaliyyət istiqaməti səhmdarların istəklərindən asılı deyil
- B)) Şirkət ləğv edilərkən kifayət qədər yüksək vergilər tətbiq oluna bilər
- C) Şirkətin fəaliyyət istiqaməti səhmdarların istəklərindən asılı deyil
- D) Maliyyə hesabatının dərc edilməsi zəruri deyil

91. Törəmə şirkət vasitəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi formalarının çatışmayan cəhətlərini göstərin.

- A)) Şirkətin fəaliyyət istiqaməti səhmdarların istəklərindən asılı olur
- B) Maliyyə hesabatının dərc edilməsi zəruri deyil
- C) Şirkətin fəaliyyət istiqaməti səhmdarların istəklərindən asılı deyil
- D) Şirkətin fəaliyyət istiqaməti səhmdarların istəklərindən asılı deyil

92.Xarici iqtisadi fəaliyyətin təşkilinin hazır xarici şirkətin alınması və onun transmilli şirkətin firmadaxili strukturuna daxil edilməsindən hansı məqsədlər üçün istifadə edilir?

- A) Rəqabət
- B)) Rəqibləri zəiflətmək, qabaqcıl texnologiyaya yol əldə etmək, biznesin diversifikasiyası üçün istifadə edirlər
- C)Yüksək mənfəət
- D) İkiqat vergi tutmanı aradan qaldırmaq üçün

93. Hazır xarici şirkətin alınmasının hansı vergi üstünlüklərini qeyd etmək olar?

- A) İkiqat vergi tutmanı aradan qaldırmaq
- B)) Şirkətin qeydiyyatı zərurətinin olmaması nəticəsində qeydiyyat yığımalarının ödənilməsi, nizamnamə kapitalının zəruri minimumunun köçürülməsi kimi tələblər yaranmır
- C) Mənfəət vergisi ödənilmir
- D) Mənfəəti digər xarici şirkətə köçürüldükdə repatriasiya vergiləri tutulmur

94. Hazır xarici şirkət alınmasının hansı vergi üstünlüklərini qeyd etmək olar?

- A) Mənfəət vergisi ödənilmir
- B) Mənfəəti digər xarici şirkətə köçürüldükdə repatriasiya vergiləri tutulmur
- C)) ödəniş qabiliyyəti olmayan şirkət alarkən onun ödənilməmiş borclarını, həmçinin zərərlərini bütün transmilli şirkətin vergiyə cəlb edilən mənfəəti hesablanarkən nəzərə almaq olar
- D) İkiqat vergi tutmanı aradan qaldırmaq

95. Xarici iqtisadi fəaliyyət zamanı şirkətlərin tədricən xarici bazara nüfuz etməsi nöqtəyi-nəzərindən kommersiya fəaliyyətinin təşkilinin hansı formaları vardır?

1. sərhədi keçmədən əmtəə və xidmətlərin ixracı; 2. daimi nümayəndəlik yaratmadan xaricdə məhdud şəkildə olma; 3. sərhədi keçdikdən sonra əmtəə və

xidmətlərin ixracı; 4. yeni hüquqi şəxs təsis etmədən şirkətin xarici filialının yaradılması; 5. daimi nümayəndəlik yaradaraq xaricdə olma.

- A)) 1, 2, 4
- B) 2, 3, 4
- C) 1, 3, 4
- D) 2, 3, 5

96. Əmtələri ixrac edərkən bütün sazişləri şirkət harada bağlayır?

- A) idxalçı şirkətdə
- B)) öz yurisdiksiyasındakı ofisində
- C) neytral zonada
- D) istənilən yerdə

97. Malın çatdırılması ilə bağlı bütün xərcləri kim ödəyir?

- A) xərclər bərabər bölünür
- B) xərclər müqavilədə nəzərə alınmır
- C) ixrac edən şirkət öz üzərinə götürür
- D)) xarici tərəfdaş öz üzərinə götürür

98. Mal ixrac olunarkən daxili əlavə dəyər vergisi də tətbiq olunur?

- A) əlavə dəyər vergisi tətbiq olunur
- B)) əlavə dəyər vergisi tətbiq olunmur
- C) əlavə dəyər vergisi sıfır dərəcə ilə tətbiq olunur
- D) diferensial əlavə dəyər vergisi tətbiq olunur

99. Xaricə göndərilmiş malın orada satışından əldə edilmiş mənfəətdən verginin, əlavə dəyər vergisinin və s. ödənilməsinin məsuliyyətini hansı şirkət öz üzərinə götürür?

- A)) xarici dövlətin rezidenti olan idxalatçı şirkət öz üzərinə götürür
- B) məsuliyyət nəzərdə tutulmayıb
- C) ixrac edən şirkət öz üzərinə götürür
- D) qeyri-rezidenti şirkət öz üzərinə götürür

100. Lisenziyalaşdırma zamanı milli şirkət öz xarici partnyoru ilə lisenziya sazişi bağlayır və buna uyğun olaraq hansı vergini alır?

- A) ƏDV
- B)) royalti
- C) gəlir vergisi

D) ticarət mənfəəti

101. Lisenziya verən şirkət xaricdə hansı vergiyə məruz qalır?

- A) gəlir vergisinə
- B) mənfəət vergisinə
- C) heç bir vergiyə məruz qalmır
- D) ƏDV-yə

102. Lisenziya gəlirləri royalti ödənişləri formasında xaricə köçürülərkən ondan hansı prinsipinə əsasən vergi tutulur?

- A) ərazi prinsipinə uyğun olaraq royaltinin repatriasiyasına görə vergi tutulur
- B) ərazi prinsipinə uyğun olaraq vergi tutulmur
- C) mənşə prinsipinə uyğun olaraq vergi tutulur
- D) mənşə prinsipinə uyğun olaraq vergi tutulmur

103. Ölkələr arasında ikiqat vergitutmanın aradan qaldırılması barədə razılaşmalar olarsa repatriasiya vergilərini nəzərə cərpacaq dərəcədə azaltmaq, hətta sıfıra endirmək olar.

- A) repatriasiya vergilərini artırmaq olar
- B) differensiasiyalı vergi tətbiq etmək olar
- C) ümumiyyətlə, vergidən söhbət gedə bilməz
- D) repatriasiya vergilərini azaltmaq, hətta sıfıra endirmək olar

104. Avropa İttifaqının üzvü olan ölkələrdə royalti onun bir üzvündən digərinə köçürülərsə vergitutma necə həyata keçirilir?

- A) ondan repatriasiya vergisi tutulur
- B) ondan repatriasiya vergisi tutulmur
- C) müqavilənin şərtlərinə uyğun vergi tutulur
- D) qarşılıqlı güzəşt tətbiq olunur

105. Şirkət xaricdə daimi nümayəndəlik yaratmırsa, qeyri-rezident kimi bilavasitə fəaliyyət göstərmirsə,

- A) onun rezident olması vergiyə cəlb olunmur
- B) onun xarici yurisdiksiyada olması vergiyə cəlb olunmur
- C) onun xarici yurisdiksiyada olması vergiyə cəlb olunur
- D) onun rezident olması vergiyə cəlb olunur

106. Bəzi hallarda beynəlxalq vergi hüququ:

- A) beynəlxalq mülki hüququn alt sahəsi hesab edilir

- B)) beynəlxalq iqtisadi hüququn alt sahəsi hesab edilir
- C) beynəlxalq inzibati hüququn alt sahəsi hesab edilir
- D) beynəlxalq cinayət hüququnun alt sahəsi hesab edilir

107. Beynəlxalq vergi hüquq normasının inkişafı ilə əlaqədar olaraq dövlətlər onların hüquq sistemləri arasında yaranmış müxtəlif konflikt vəziyyətlərin aradan qaldırılmasına yönəldilmiş vergitutma sahəsində əməkdaşlıq edir, sazişlər imzalayır. Bu zaman xarici (beynəlxalq) elementlərlə vergi münasibətlərini tənzimləyən hansı hüquq formalaşır?

- A) beynəlxalq mülki hüquq
- B)) beynəlxalq vergi hüququ
- C) beynəlxalq maliyyə hüququ
- D) beynəlxalq cinayət hüququ

108. Xarici elementlərlə vergi münasibətlərini aşağıdakı hansı iki qrupa bölmək olar?

- A) Birinci halda, dövlət xarici hüquq subyekti olan vergi ödəyicisinə vergi ödəyir, ikinci halda, dövlət xaricdəki milli hüquq subyektinin vergitutma obyektindən verginin ödənilməsinə tələb edir.
- B) Birinci halda, dövlət xarici hüquq subyekti olan vergi ödəyicisindən vergi tutur, ikinci halda, dövlət xaricdəki milli hüquq subyektinin vergitutma obyektinə verginin ödənilməsinə təmin edir.
- C)) Birinci halda, dövlət xarici hüquq subyekti olan vergi ödəyicisindən vergi tutur, ikinci halda, dövlət xaricdəki milli hüquq subyektin vergitutma obyektindən vergi ödənilməsinə tələb edir.
- D) Birinci halda, dövlət xarici hüquq subyekti olan vergi ödəyicisinə vergini ödəyir, ikinci halda, dövlət xaricdəki milli hüquq subyektinin vergitutma obyektinə verginin ödənilməsinə təmin edir.

109. Xarici elementlərlə vergi münasibətləri iki qrupa bölünür. Birinci halda, dövlət xarici hüquq subyekti olan vergi ödəyicisindən vergi tutur, ikinci halda, dövlət xaricdəki milli hüquq subyektin vergitutma obyektindən verginin ödənilməsinə tələb edir. Bu zaman xarici element hansı formada çıxış edir?

- A) Birinci variantda xarici element kimi vergitutma obyekt, ikinci halda isə vergitutma subyekti kimi çıxış edir
- B) Hər iki variantda xarici element kimi vergitutma subyekti kimi çıxış edir
- C) Hər iki variantda xarici element kimi vergitutma obyekt kimi çıxış edir
- D)) Birinci variantda xarici element kimi vergitutma subyekti, ikinci halda isə vergitutma obyekt kimi çıxış edir

110. Xarici element hansı vergilərdə özünü büruzə verir?

- A)) rezident və ərazi vergilərində, həmçinin qarışıq prinsiplər əsasında qurulmuş vergilərdə müxtəlif formalarda
- B) yalnız rezident və ərazi vergilərində
- C) yalnız qarışıq prinsiplər əsasında qurulmuş vergilərdə müxtəlif formalarda
- D) dolayı vergilərdə, həmçinin qarışıq prinsiplər əsasında qurulmuş vergilərdə müxtəlif formalarda

111. Beynəlxalq vergi münasibətlərinin birinci və ikinci növləri dedikdə, nə nəzərdə tutulur?

- A) birbaşa və dolayı vergilər
- B)) ərazi vergiləri və rezident vergilər
- C) ərazi vergiləri və qeyri-rezident vergilər
- D) vasitəli və vasitəsiz vergilər

112. Fiziki şəxslərin əmlak vergisi hansı prinsipə əsaslanır?

- A) qarışıq prinsipə
- B) rezidentlik prinsipinə
- C)) ərazi prinsipinə
- D) vergi ödəyicisinin müstəqilliyi prinsipinə

113. Fiziki şəxslərin əmlak vergisinin ödənilməsi üzrə öhdəlik nəyə əsaslanır?

- A) şəxsin vətəndaşlığına
- B) rezidentlik prinsipinə
- C) qeyri-rezidentlik prinsipinə
- D)) şəxsin mülkiyyətinin mövcudluğuna

114. Əgər vergi rezidentlik prinsipi əsasında qurulmuşdursa:

- A)) bu zaman vergi ödəyicisi yalnız rezident ola bilər (bir qayda olaraq, həmin ölkənin vətəndaşı, xarici vətəndaş yox).
- B) bu zaman vergi ödəyicisi qeyri-rezident ola bilər
- C) vergi ödəyicisi həm rezident, həm də qeyri-rezident ola bilər
- D) belə bir qayda müəyyən edilməmişdir

115. Hazırda beynəlxalq vergi münasibətləri aşağıdakı hansı münasibətlərə əsaslanır?

1. dövlətlərin vergi səlahiyyətlərini məhdudlaşdırmaq məqsədilə beynəlxalq müqavilə və sazişlərin bağlanması və icrası ilə əlaqədar dövlətlərarası münasibətlər; 2. dövlətlərin vergi səlahiyyətlərini məhdudlaşdırmamaqla beynəlxalq müqavilə və sazişlərin bağlanması və icrası ilə əlaqədar dövlətlərarası münasibətlər; 3. dövlətlər ilə digər ölkələrin hüquqi və fiziki şəxsləri arasında yaranan münasibətlər, başqa sözlə digər dövlətlərin suveren hüquqlarına

toxunmayan münasibətlər; 4. dövlətlər ilə digər ölkələrin hüquqi və fiziki şəxsləri arasında yaranan münasibətlər, başqa sözlə digər dövlətlərin suveren hüquqlarına toxunan münasibətlər;

- A) 2, 3
- B)) 1, 4
- C) 2, 4
- D) 3, 4

116. Maddi-hüquqi normalar nəyi müəyyən edir?

- A) hər hansı bir dövlətin vergi münasibətlərinin tənzimləməsini
- B) vergi öhdəlikləri elementlərinə hansı maddi-hüquqi normaların tətbiqini
- C)) vergitutma qaydalarını
- D) hər hansı bir dövlətin vergi münasibətlərinin tənzimləməsini və ya vergi öhdəlikləri elementlərinə hansı maddi-hüquqi normaların tətbiqini

117. Kollizion normalar nəyi müəyyən edir?

- A) yalnız hər hansı bir dövlətin vergi münasibətlərinin tənzimləməsini
- B) yalnız vergi öhdəlikləri elementlərinə hansı maddi-hüquqi normaların tətbiqini
- C) vergitutma qaydalarını
- D)) hər hansı bir dövlətin vergi münasibətlərinin tənzimləməsini və ya vergi öhdəlikləri elementlərinə hansı maddi-hüquqi normaların tətbiqini

118. Vergi məsələləri üzrə beynəlxalq razılaşmalar nə üçün bağlanılır?

- A)) milli hüquqi sistemlər arasında müxtəlif konflikt vəziyyətlərin aradan qaldırılması məqsədilə
- B) milli hüquqi sistemlər arasında müxtəlif konflikt vəziyyətlərin yaradılması məqsədilə
- C) vergi ödəyiciləri arasında müxtəlif konflikt vəziyyətlərin aradan qaldırılması məqsədilə
- D) vergi orqanları ilə vergi ödəyiciləri arasında müxtəlif konflikt vəziyyətlərin aradan qaldırılması məqsədilə

119. Beynəlxalq razılaşmaların məzmununun əsas hissəsini təşkil edən kollizion normaların əsas təyinatı nədən ibarətdir?

- A) müəyyən məsələlərin həllini tam və ya qismən razılaşan ölkələrin hər hansı birinin qanunvericiliyinə yönəldilməsidir ki, bu zaman digər tərəfin vergi hüququna bu sahədə məhdudiyyət qoyulmur
- B)) müəyyən məsələlərin həllini tam və ya qismən razılaşan ölkələrin hər hansı birinin qanunvericiliyinə yönəldilməsidir ki, bu zaman digər tərəfin vergi hüququna bu sahədə məhdudiyyət qoyulur

C) müəyyən məsələlərin həllini tam və ya qismən razılaşan ölkələrin hər hansı birinin qanunvericiliyinə yönəldilməsidir ki, bu zaman digər tərəfin vergi hüququna bu sahədə məhdudiyyət qoyula da, qoyulmaya da bilər

D) müəyyən məsələlərin həllini tam və ya qismən razılaşan ölkələrin hər hansı birinin qanunvericiliyinə yönəldilməməsidir ki, bu zaman digər tərəfin vergi hüququna bu sahədə məhdudiyyət qoyulmur

120. Müxtəlif ölkələrin vergi hüququnda beynəlxalq vergi münasibətlərini tənzimləyən normalar ümumdövlət aktlarında da özünü əks etdirə bilərmi?

A) əks oluna bilər

B) bu ölkənin iqtisadi inkişaf səviyyəsindən asılıdır

C) əks oluna bilər

D) bu ölkənin beynəlxalq integrasiya proseslərində iştirak səviyyəsindən asılıdır

121. Vergi razılaşdırılmalarının məhdud razılaşdırmalara aid edilməsi üçün əsas meyar nədir?

A) onun konkret ölkəyə, konkret regiona və s. aid edilməsidir

B) onun konkret idarəetmə yerinə aid edilməsidir

C) onun konkret vergi növünə, konkret vergi ödəyicisinə və s. aid edilməsidir.

D) onun konkret qanunvericilik aktlarına aid edilməsidir

122. Məhdudlaşdırılmış vergi razılaşmalarına aşağıdakılardan hansılar aid edilir?

A) zəmanət xarakterli beynəlxalq müqavilələr

B) zəmanət xarakterli olmayan beynəlxalq müqavilələr

C) ölkədaxili daşımalar sahəsində bağlanan müqavilələr

D) beynəlxalq daşımalar sahəsində, ikiqat vergitutmanın aradan qaldırılması ilə əlaqədar razılaşmalar

123. Ümumi vergi razılaşmalarına aşağıdakılardan hansılar aid edilir?

A) zəmanət xarakterli beynəlxalq müqavilələr

B) zəmanət xarakterli olmayan beynəlxalq müqavilələr

C) ölkədaxili daşımalar sahəsində bağlanan müqavilələr

D) beynəlxalq daşımalar sahəsində ikiqat vergitutmanın aradan qaldırılması ilə əlaqədar razılaşmalar

124. Aşağıdakılardan hansılar beynəlxalq müqavilələr qrupuna daxildir?

1. iki ölkə arasında qarşılıqlı münasibətlərin əsasları haqqında razılaşmalar; 2. ölkələr arasında diplomatik və konsulluq münasibətləri haqqında müqavilə; 3. ticarət müqavilələri; 4. spesifik beynəlxalq razılaşmalar; 5. əmək müqavilələri.

- A) 1, 2, 3, 5
- B) 2, 3, 4, 5
- C) 1, 2, 3, 4
- D) 1, 3, 4, 5

125. Vergi sferasında beynəlxalq əməkdaşlığın əsas məqsədi aşağıdakılardan hansılardır?

1. ikiqat vergitutmanın və vergi ödəyicilərinin diskriminasiyasının aradan qaldırılması; 2. vergidən yayınmanın qarşısının alınmasından; 3. vahid bazarın yaradılması məqsədilə vergi sistemlərinin harmonikləşdirilməsi; 4. ikiqat vergitutmanın və vergi ödəyicilərinin diskriminasiyasının stimullaşdırılması.

- A) 1, 3, 4
- B) 2, 3, 4
- C) 1, 2, 4
- D) 1, 2, 3

126. Xüsusi iqtisadi zonanın rezidentləri fiziki şəxslərin muzzdlu işlə əlaqədar gəlirindən vergi istisna olmaqla, vergi qanunvericiliyi ilə müəyyən edilən hansı vergiləri ödəməkdən azaddırlar?

- A) Mənfəət vergisini
- B) Bütün digər vergiləri
- C) ƏDV-ni
- D) Əmlak və torpaq vergisini

127. İxrac istehsalı zonaları (Export processing zones) nədir?

- A) İxrac bilavasitə təsir edə bilən, sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına istiqamətləndirilmiş xüsusi vergi rejimi, yüksək istehsal inkişafına malik olan xüsusişədirilmiş zonlardır
- B) İdxala bilavasitə təsir edə bilən, sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına istiqamətləndirilmiş xüsusi vergi rejimi, yüksək istehsal inkişafına malik olan xüsusişədirilmiş zonlardır
- C) İxrac bilavasitə təsir edə bilən, sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına istiqamətləndirilmiş adi vergi rejimi, yüksək istehsal inkişafına malik olan xüsusişədirilmiş zonlardır
- D) İdxala bilavasitə təsir edə bilən, sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına istiqamətləndirilmiş xüsusi vergi rejimi, yüksək istehsal inkişafına malik olan müəssisədir

128. Aşağıda göstərilən şəxslərdən hansı sadələşdirilmiş verginin ödəyicisidir?

- A) Ardıcıl on iki aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150.000 manatdan az olan investisiya fondları
- B) Aksizli malları istehsal edən və ardıcıl on iki aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150.000 manatdan az olan şəxslər
- C) Ardıcıl on iki aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 90.000 manatdan az olan sığorta təşkilatları
- D)) Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər

129. Kredit təşkilatları nə vaxt sadələşdirilmiş verginin ödəyicisi ola bilərlər?

- A) Ardıcıl on iki aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150.000 manatdan az olduqda
- B) Ardıcıl on iki aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 90.000 manatdan az olduqda
- C) Ardıcıl on iki aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 37.500 manatdan az olduqda
- D)) Heç vaxt ola bilməzlər

130. Sadələşdirilmiş verginin ödəyiciləri olan mənzil tikintisi fəaliyyəti ilə məşğul olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyət üzrə hansı vergilərin ödəyicisi sayılırlar?

- A) ƏDV, gəlir vergisinin
- B) ƏDV, mənfəət vergisinin
- C)) Gəlir vergisinin
- D) Gəlir vergisinin, əmlak vergisinin

131. Sadələşdirilmiş verginin ödəyicisi olan [mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər istisna olmaqla] fiziki şəxs aşağıda göstərilən vergilərdən hansını ödəməkdən azaddır?

- A) Əmlak vergisinin və torpaq vergisinin
- B)) Gəlir vergisinin və ƏDV-nin
- C) Torpaq vergisinin və ƏDV-nin
- D) Əmlak vergisinin və ƏDV-nin

132. Bakı şəhəri istisna olmaqla, Azərbaycan Respublikasının digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən vergi ödəyicilərinə bu rayonlar üzrə müəyyən edilmiş vergi dərəcəsi hansı halda tətbiq edilir?

- A)) O halda tətbiq edilir ki, vergi ödəyiciləri özünün istehsal sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar

- B) O halda tətbiq edilir ki, vergi ödəyiciləri özünün yalnız istehsal sahəsi və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar
- C) O halda tətbiq edilir ki, vergi ödəyicilərinin işçi qüvvəsi həmin ərazilərdən kənarda fəaliyyət göstərmiş olsun
- D) O halda tətbiq edilir ki, vergi ödəyiciləri yalnız özünün daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar

133. Taksi ilə sənişin daşınmasına görə 1 ədəd nəqliyyat vasitəsi üçün sadələşdirilmiş verginin aylıq məbləği nə qədərdir?

- A) 3 manat
- B) 5 manat
- C) 8 manat
- D)) 9 manat

134. Avtomobil nəqliyyatı vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sənişin [taksi istisna olmaqla] daşımalarını həyata keçirən şəxslər üçün sadələşdirilmiş vergi hansı göstəriciyə əsasən müəyyən edilir?

- A)) Oturacaq yerlərinin sayına görə
- B) Yüklə gətirmə qabiliyyətinə görə
- C) Nəqliyyat vasitələrinin sayına görə
- D) Mühərrikin həcminə görə

135. Abşeron rayonu ilə ölkənin digər yaşayış məntəqələri arasında [Bakı şəhəri istisna olmaqla] həyata keçirilən yüklə sənişin daşınmasına görə sadələşdirilmiş verginin məbləğinə hansı əmsal tətbiq edilir?

- A) 1
- B) 2
- C) 3
- D)) 1,5

136. Gəncə şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında [Bakı şəhəri istisna olmaqla] həyata keçirilən yüklə sənişin daşınmasına görə sadələşdirilmiş verginin məbləğinə hansı əmsal tətbiq edilir?

- A)) 1,5
- B) 2
- C) 1
- D) 3

137. Sadələşdirilmiş verginin ödəyiciləri olan mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən vergi hansı qaydada hesablanır?

- A) Mənzillərin satışından əldə edilmiş vəsaitin 4 faizi həcmində
- B) Mənzillərin satışından əldə edilmiş vəsaitin 2 faizi həcmində
- C) Vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat məbləğinə vergi tətbiq etməklə
- D)) Vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq etməklə

138. Sadələşdirilmiş vergi üçün hansı dövr hesabat dövrü sayılır?

- A) ay
- B)) rüb
- C) 6 ay
- D) il

139. Vəkalətnamə [etibarnamə] əsasında istifadə edilən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirildikdə sadələşdirilmiş verginin ödənilməsinə hansı şəxs [sahib və ya etibarnamə ilə idarə edən] məsuliyyət daşıyır?

- A) Avtomobil nəqliyyatı vasitəsinin sahibi və etibarnamə ilə idarə edən [hər ikisi]
- B) Avtomobil nəqliyyatı vasitəsinin sahibi
- C)) Etibarnamə ilə idarə edən şəxs
- D) Həmin şəxslərdən heç biri

140. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirən vergi ödəyiciləri tərəfindən sadələşdirilmiş verginin düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə ödənilməsinə hansı orqan nəzarət edir?

- A) Dövlət nəqliyyat orqanları
- B) Dövlət maliyyə orqanları
- C) Dövlət statistika orqanları
- D)) Dövlət vergi orqanları

141. Xüsusi fərqlənmə nişanı hansı hallarda alınır?

- A)) Öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınması zamanı
- B) Nəqliyyat vasitələrini satan zaman
- C) Başqa müəssisəyə icarəyə verilərkən
- D) Təhlükəli yüklərin daşınması zamanı

142. Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi necə ödənilir?

- A) Bərabər hissələrlə 25 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq
- B)) Bərabər hissələrlə 12,5 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq
- C) Bərabər hissələrlə 12,5 faiz həcmində hesabat ilinin sonundan başlayaraq
- D) Tikinti başa çatdıqdan sonra ödənilir

143. Vergi vahələri harada yaradılır?

- A)) Adətən azad iqtisadi zonalarda, limanlarda
- B) İstənilən yerdə
- C) Offşor zonalarda
- D) Kiçik ölkələrdə

144. Ofşor mexanizmlərin fəaliyyətinin əsas şərti nədən ibarətdir?

- A) Həmin zonalarda qeydiyyatda olmayan, lakin orada heç bir təsərrüfat fəaliyyəti ilə məşğul olmayan və yerli təbii ehtiyatlardan istifadə etməyən müəssisələr vergiləri güzəştli dərəcələrlə ödəmək hüququ əldə edirlər
- B)) Həmin zonalarda qeydiyyatda olan, lakin orada heç bir təsərrüfat fəaliyyəti ilə məşğul olmayan və yerli təbii ehtiyatlardan istifadə etməyən müəssisələr vergiləri güzəştli dərəcələrlə ödəmək hüququ əldə edirlər
- C) Həmin zonalarda qeydiyyatda olan, orada təsərrüfat fəaliyyəti ilə məşğul olan və yerli təbii ehtiyatlardan istifadə etməyən müəssisələr vergiləri güzəştli dərəcələrlə ödəmək hüququ əldə edirlər
- D) Həmin zonalarda qeydiyyatda olan, orada təsərrüfat fəaliyyəti ilə məşğul olan və yerli təbii ehtiyatlardan istifadə edən müəssisələr vergiləri güzəştli dərəcələrlə ödəmək hüququ əldə edirlər

145. Ölkəni ofşor zonaya çevirməyin hansı üsulları mövcuddur?

1. Vergilərin tamamilə aradan qaldırılması; 2. Təsbit edilmiş illik vergi haqqının müəyyən edilməsi; 3. Vergi bəyannaməsinin verilməməsi; 4. Aşağı vergi dərəcələrinin müəyyən edilməsi; 5. Vergi güzəştlərinin çox olması; 6. Vergilər olmamaq şərti ilə şirkətlərin qeydiyyatı üçün təsbit edilmiş haqqın müəyyən edilməsi.

- A) 1, 2, 3, 4
- B) 2, 3, 4, 5
- C)) 1, 2, 4, 6
- D) 1, 3, 4, 6

146. Beynəlxalq müqavilələrin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan hansıdır?

- A) Nazirlər Kabineti
- B) Milli Məclis
- C) Vergilər Nazirliyi
- D) İqtisadi İnkişaf Nazirliyi

147. Vergilərin hesablanması və ya alınması ilə bağlı, digər Dövlətlərin səlahiyyətli orqanları tərəfindən inzibati yardım göstərilməsinə zərurət yaranarsa, müvafiq struktur bölmə tərəfindən bu barədə hansı struktura müraciət edilməlidir?

- A) Birbaşa Vergilər Nazirliyinə
- B) Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinə
- C) Beynəlxalq əlaqələr şöbəsinə
- D) Beynəlxalq münasibətlər idarəsinə

148. İnzibati yardım üzrə daxil olan müraciətlər hansı müddətlərdə icra edilməlidir?

- A) Müraciətlər daxil olandan 1 ay müddətində
- B) Beynəlxalq müqavilələrdə göstərilən müddətlərdə
- C) Vergilər Nazirliyinin müəyyən etdiyi müddətdə
- D) Digər tərəfin müəyyən etdiyi müddətdə

149. Beynəlxalq müqavilələrdə müddət göstərilmədikdə müraciətlər hansı müddətlərdə icra edilməlidir?

- A) Vergi Məcəlləsində və «Dövlət vergi orqanlarında kargüzarlığın aparılmasına dair» Metodiki göstərişdə göstərilən müddətlərdə
- B) Müraciət daxil olandan 10 gün müddətində
- C) Belə müddət müəyyən edilməyib
- D) Müraciətlər daxil olandan 1 ay sonra

150. Beynəlxalq müqavilələrin icrasının təhlili və icmalı üçün inzibati yardım çərçivəsində fəaliyyət göstərən müvafiq struktur bölmələr Beynəlxalq münasibətlər idarəsinə yarım illik və illik məlumatları nə zaman təqdim etməlidirlər?

- A) Yarım illik hesabat cari ilin 15 iyul tarixinədək və illik hesabat növbəti ilin 13 yanvar tarixinədək
- B) Yarım illik hesabat cari ilin 1 iyul tarixinədək və illik hesabat növbəti ilin 1 yanvar tarixinədək
- C) Yarım illik hesabat cari ilin 30 iyul tarixinədək və illik hesabat növbəti ilin 30 yanvar tarixinədək

D) Yarım illik hesabat cari ilin 30 iyun tarixinədək və illik hesabat cari ilin 31 dekabr tarixinədək

151. “Mənbə və ya yerləşmə dövləti” dedikdə hansı dövlət başa düşülür?

- A) Xərcin həyata keçirildiyi və ya əmlakın yerləşdiyi dövlət
- B) Rezidentin vergi uçotunda olduğu dövlət
- C) Qeyri- rezidentin vergi uçotunda olduğu dövlət
- D)) Gəlirlərin yarandığı və ya əmlakın yerləşdiyi dövlət

152. “Məhdud vergitutma” dedikdə nə başa düşülür?

- A) Mənbə dövlətində gəlirlərin və ya əmlakın beynəlxalq müqavilə əsasında vergidən azad edilməsi
- B)) Mənbə dövlətində gəlirlərin və ya əmlakın beynəlxalq müqavilədə müəyyən edilən məhdud vergi dərəcəsi ilə vergiyə cəlb edilməsi
- C) Mənbə dövlətində gəlirlərin və ya əmlakın beynəlxalq müqavilədə müəyyən edilən «0» dərəcə ilə vergiyə cəlb edilməsi
- D) Mənbə dövlətində gəlirlərin vergidən azad edilməsi və ya əmlaka beynəlxalq müqavilədə müəyyən edilən güzəştin tətbiq edilməsi

153. Beynəlxalq müqaviləyə müvafiq olaraq, hər hansı gəlirin və ya əmlakın yalnız mənbə və ya yerləşmə Dövlətində vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, Azərbaycanın rezidentinin Razılığa gələn digər Dövlətdəki mənbələrdən əldə etdiyi gəliri və ya Razılığagələn digər Dövlətdə yerləşən əmlakı Azərbaycan Respublikasında vergiyə necə cəlb edilir?

- A) Vergi ödəyicisinin istədiyindən asılı olaraq
- B)) Azərbaycan Respublikasında vergidən azad edilir
- C) Azərbaycan Respublikasında vergiyə cəlb edilir
- D) Azərbaycan Respublikasında 50 faiz güzəşt tətbiq edilməklə vergiyə cəlb edilir

154. Azərbaycan Respublikasının rezidenti olan şəxsə rezidentlik barədə arayış hansı orqan tərəfindən verilir?

- A)) Onun Azərbaycan Respublikasında uçotda olduğu vergi orqanı tərəfindən
- B) Digər dövlətdə uçotda olduğu vergi orqanı tərəfindən
- C) Azərbaycan Respublikasındakı ədliyyə orqanı tərəfindən
- D) Arayış verilmir

155. Fiziki şəxsin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən vergi uçotuna alınması nəzərdə tutulmadığı hallarda həmin fiziki şəxs rezidentlik barədə arayış almaq üçün hara müraciət etməlidir?

- A) Yaşadığı yer üzrə bələdiyyə orqanına
- B)) Qeydiyyatda olduğu və ya yaşadığı yer üzrə vergi orqanına
- C) Yaşadığı yer üzrə maliyyə orqanına
- D) Arayışa ehtiyac yoxdur

156. Azərbaycan Respublikasında daimi nümayəndəlik və ya daimi baza vasitəsilə fəaliyyət göstərən qeyri-rezidentin həmin daimi nümayəndəlik və ya daimi bazaya aid olan əmlakı vergiyə necə cəlb edilməlidir?

- A) Xarici ölkənin vergi qanunvericiliyinə əsasən
- B)) Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq qaydada
- C) Bu halda qeyri-rezident vergidən azaddır
- D) Bunu qeyri-rezident özü müəyyənləşdirir

157. Məhdud vergitutma və ya azadolma, aşağıdakı hansı şərtlərin təmin edildiyi təqdirdə qeyri-rezidentin rezidentliyinin təsdiq edildiyi tarixdən sonrakı altı aylıq dövr [bu dövr ərzində başlayan və başa çatan istənilən dövr] üzrə yaranan və həmin dövr çərçivəsində ödənilən gəlirlərinə münasibətdə tətbiq edilə bilər?

1. ödənişlər dövrü xarakter daşsın; 2. ödənişlər daimi xarakter daşsın; 3. həmin altı aylıq dövr çərçivəsində edilən sonuncu ödənişdən sonra belə, həmin altı aylıq dövr üzrə yaranan ümumi gəlirə əsasən hesablanan vergi məbləğinə bərabər qeyri-rezidentə məxsus vəsait gəlir ödəyən şəxsin sərəncamında qalsın; 4. həmin altı aylıq dövr çərçivəsində edilən birinci ödənişdən sonra, həmin altı aylıq dövr üzrə yaranan ümumi gəlirə əsasən hesablanan vergi məbləğinə bərabər rezidentə məxsus vəsait gəlir ödəyən şəxsin sərəncamında qalsın.

- A) 1; 4
- B)) 1; 3
- C) 2; 3
- D) 2, 4

158. Artıq ödənilmiş vergilər qeyri-rezident tərəfindən vergi orqanına ərizə təqdim edildiyi tarixdən neçə gündən gec olmayaraq maliyyə orqanları tərəfindən qeyri-rezidentlərin DTA-06 formasında göstərilən bank hesablarına qaytarılmalıdır?

- A) 30 gündən gec olmayaraq
- B) 15 gündən gec olmayaraq
- C)) 45 gündən gec olmayaraq
- D) bir ildən gec olmayaraq

159. Beynəlxalq vergi sazişlərinin bağlanması zəruriliyi hansılardır?

1. beynəlxalq iqtisadi vergitutmanın tənzimlənməsi; 2. digər dövlətlərdə xarici iqtisadi fəaliyyətlə məşğul olan yerli təsərrüfat subyektlərinin maraqlarının qorunması; 3. hər bir ölkənin vergidən yayınma halları ilə mübarizəsi; 4. dövlət və vergi ödəyicisi arasında meydana çıxan qaçılmaz mübahisəli məsələlərin tənzimlənməsi prosedurasının hazırlanması; 5. vergi integrasiya prosesinin tənzimlənməsi.

- A) 1, 2, 3, 5
- B)) 1, 2, 3, 4
- C) 2, 3, 4, 5
- D) 1, 3, 4, 5

160. Dünya praktikasında beynəlxalq ümumi vergi sazişlərinin hansı tipik modelləri mövcuddur?

- A) Avropa və BMT modeli
- B) Çin modeli
- C)) İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) modeli və BMT modeli
- D) İsveç və Alman modeli

161. Xarici iqtisadi əməliyyatlar aparılarkən beynəlxalq vergi sazişlərindən hansı üsullardan istifadə etmək olar?

1. xarici ölkədə daimi nümayəndəlik yaranmasına imkan vermədən məhdud fəaliyyət aparmaqla; 2. transmilli qrupun daxilində maliyyə ödəmələrini həyata keçirmək üçün mənfəətin bölüşdürülməsi zamanı güzəştli vergi dərəcələrindən faydalanmaqla; 3. xarici ölkədə daimi nümayəndəlik yaranmasına imkan verməklə məhdud fəaliyyət aparmaqla; 4. transmilli qrupun daxilində maliyyə ödəmələrini həyata keçirmək üçün mənfəətin bölüşdürülməsi zamanı vergi qanunvericiliyindən faydalanmaqla

- A) 1, 3
- B) 2, 3
- C) 2, 4
- D)) 1, 2

162. Beynəlxalq vergi sazişlərinin bağlanmasında əsas məqsədlər hansılardır?

1. vergi hüquqpozmalarının qarşısının alınması; 2. vergitutmadan yayınmanın qarşısının alınması; 3. vergi dərəcələrinin azaldılması; 4. vergi ödəmək öhdəliklərinin yerinə yetirilməsi

- A)) 1, 2
- B) 1, 3
- C) 2, 3
- D) 3, 4

163. Sazişlərdə aşağıdakı bölmələrdə vergi sazişlərindən sui-istifadə halları ilə mübarizənin istiqamətləri əks olunur.

1. müəssisənin kapitalında iştirak sisteminin strukturunun analizi; 2. sazişlərdən istifadə imkanlarının verilməməsi; 3. vergilər qanunamüvafiq qaydada ödəmək; 4. «ötürücü» şirkətlərin yaradılmasının yolverilməzliyi; 5. kommersiya fəaliyyətinin vicdanla aparılması; 6. «vergi sığınacaqları» ilə münasibətdə maneələr

- A) 1, 2, 3,4
- B) 2, 3, 4, 5
- C)) 1, 2, 4, 6
- D) 3, 4, 5, 6

164. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə xidməti həyata keçirən qeyri-rezidentə ödənilən, daimi nümayəndəliklə bağlı olmayan gəlirindən hansı dərəcə ilə vergi tutulur?

- A) 4 faiz
- B) 5 faiz
- C)) 6 faiz
- D) 15 faiz

165. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident fiziki şəxsə muzzdlu işlə əlaqədar gəlir ödənilərkən hansı dərəcə ilə vergi tutulur?

- A) 10 faiz
- B) Vergi tutulmur
- C)) Ümumi qaydada vergi tutulur
- D) 6 faiz

166. Yaponiyada korporasiyaların mənfəətinin neçə %-i vergiyə cəlb edilir?

- A) 25%-i
- B) 20%-i
- C)) 40%-i
- D) 30%-i

167. Yaponiyada hüquqi və fiziki şəxslərin əmlak vergisi neçə %-lə vergiyə cəlb edilir?

- A) 2 %-i
- B) 1,5 %-i
- C) 1 %-lə

D)) 1,4%-i

168. Yaponiyada dolayı vergilər arasında əsas istehlak vergisi necə %-lə tutulur?

- A) 6 %
- B) 10 %
- C)) 5%
- D) 8 %

169. Yaponiyada əlavə dəyərə verginin hesablanması zamanı hansı üsullardan istifadə edilir?

- A)) Dörd üsuldən, birbaşa additiv və ya mühasibat üsulu, dolaylı additiv üsul, birbaşa çıxma üsulu, dolaylı çıxma üsulu, və ya hesablar üzrə yoxlama üsulu
- B) Əvəz etmə üsulundan
- C) İki üsuldən, birbaşa additiv və ya mühasibat üsulu, dolaylı additiv üsul
- D) Üç üsuldən, birbaşa additiv və ya mühasibat üsulu, dolaylı additiv üsul, birbaşa çıxma üsulu

170. İtaliyanın dövlət büdcəsinin gəlirlərinin neçə faizini vergi daxilolmaları təşkil edir?

- A) 70%
- B) 90%
- C) 85-%
- D)) 80%

171. İtaliyada büdcə daxilolmalarında gəlir vergisinin xüsusi çəkisi hansı səviyyədədir?

- A) Yarısı
- B)) Əsas hissəsini
- C) 30 %
- D) Müəyyən qədər

172. İtaliyada fiziki şəxslərdən gəlir vergisi kimlərdən tutulur?

- A) Fiziki şəxslərdən
- B) Rezidentlərdən
- C)) Fiziki və hüquqi şəxslərdən.
- D) Rezidentlərdən və qeyri-rezidentlərdən

173. İtaliyada kimlər gəlir vergisinin ödəyiciləridirlər?

- A) Fiziki şəxslər və hüquqi şəxslər
- B) Fiziki şəxslər
- C) Rezidentlər
- D)) Rezident və qeyri-rezidentlər

174. İtaliyada hüquqi şəxslərin mənfəət vergisi kimlərdən tutulur?

- A) Hüquqi şəxslərdən
- B)) Kommersiya və maliyyə-kredit müəssisələrindən, həmçinin onların xaricdəki filiallarından tutulur
- C) Hüquqi şəxslərdən və kommersiya təşkilatlarından
- D) Maliyyə-kredit müəssisələrindən və hüquqi şəxslərdən

175. İtaliyada hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi vahid olaraq neçə faizdir?

- A) 30%
- B) 35%
- C)) 36 %
- D) 29%

176. İtaliyada əlavə dəyər vergisi neçənci ildən tətbiq olunur?

- A) İlk dəfə 1970-ci ilin yanvar ayından tətbiq olunur
- B) İlk dəfə 1954-cü ilin yanvar ayından tətbiq olunur
- C) İlk dəfə 1960-cı ilin yanvar ayından tətbiq olunur
- D)) İlk dəfə 1973-cü ilin yanvar ayından tətbiq olunur

177. İtaliyada əlavə dəyər vergisi hansı dərəcələrlə tətbiq olunur?

- A) 5%, 12%, 18%, 38%, 0%
- B)) 2%, 9%, 18%, 38%, 0%
- C) 4%, 9%, 18%, 25%, 0%
- D) 6%, 14%, 18%, 38%, 0%

178. İsveçrədə neçə səviyyəli vergitutma sistemi mövcuddur?

- A) İki səviyyəli vergitutma sistemi mövcuddur: konfederativ hökumət və bələdiyyə vergiləri.
- B) Dörd səviyyəli vergitutma sistemi mövcuddur: konfederativ, hökumət, kantonlar və bələdiyyə vergiləri

- C) Üç səviyyəli vergitutma sistemi mövcuddur: konfederativ hökumət, ştatlar və bələdiyyə vergiləri
D)) Üç səviyyəli vergitutma sistemi mövcuddur: konfederativ hökumət, kantonlar və bələdiyyə vergiləri

179. İsveçrədə ƏDV hansı tarixdən tətbiq olunur?

- A)) 1995-ci ilin yanvar ayının 1-ndən tətbiq olunur
B) 1990-cı ilin yanvar ayının 1-ndən tətbiq olunur
C) 1973-cü ilin yanvar ayının 1-ndən tətbiq olunur
D) 1954-cü ilin yanvar ayının 1-ndən tətbiq olunur

180. İsveçrədə ikiqat vergitutmanın aradan qaldırılmasının hansı metodları mövcuddur?

- A) Qarşılıqlı əvəzləşdirmə və güzəşt
B)) Azadolma metodu və kredit metodu
C) Gəlirdən çıxma və əvəzləşdirmə
D) Gəlirdən çıxma və güzəşt

181. Rusiya Federasiyasında hansı vergi növləri müyyən edilir və tutulur?

- A) Federal vergilər, regional vergilər
B) Federal vergilər, yerli vergilər
C) regional vergilər, yerli vergilər
D)) Federal vergilər, regional vergilər, yerli vergilər

182. Rusiya Federasiyasında Əlavə dəyər vergisinin hansı dərəcələri mövcuddur?

- A)) 0 dərəcə, 10% dərəcəsi, 18% dərəcəsi
B) 0 dərəcə, 15% dərəcəsi, 18% dərəcəsi
C) 0 dərəcə, 10% dərəcəsi, 20% dərəcəsi
D) 0 dərəcə, 8% dərəcəsi, 18% dərəcəsi

183. Rusiyada aşağıdakı hansı mallar aksizli mallar hesab olunur?

- A) Neft və neft məhsulları, tərkibində spirt olan məhsullar, tütün məmülatları, mühərrikinin həcmi 150 at gücündən yuxarı olan minik avtomobilləri və motosikllar, maya, balıqçılıq alətləri
B)) Neft və neft məhsulları, tərkibində spirt olan məhsullar, tütün məmülatları, mühərrikinin həcmi 150 at gücündən yuxarı olan minik avtomobilləri və motosikllar

- C) Neft və neft məhsulları, tərkibində spirt olan məhsullar, tütün məmulatları, minik avtomobilləri və motosikllar
- D) Neft və neft məhsulları, tərkibində spirt olan məhsullar, tütün məmulatları, mühərrikinin həcmi 150 at gücündən yuxarı olan minik avtomobilləri və motosikllar, zinət əşyaları, balıqçılıq məhsulları

184. Rusiya Federasiyası üzrə təşkilatların gəlirlərindən tutulan vergi dərəcəsi neçə faiz təşkil edir?

- A) 25%
- B)) 24 %
- C) 22%
- B) 27%

185. Bütün vergi tutulan gəlirlər Yaponiyada neçə kateqoriyaya bölünür?

- A) 15
- B) 20
- C) 12
- D))10

186. Fransanın vergi sistemində aşkar üstünlük funksiyaya məxsusdur?

- A) Tənzimləyici
- B)) Fiskal
- C) İnteqrasiya edici
- D) Bölgü

187. Fransanın əsas vergi növlərini hansı vergilər və yığımlar təşkil edir?

- A) İstehlak, mülkiyyət və gəlir vergiləri
- B) Əmlak vergisi, torpaq vergisi və dolaylı vergilər
- C) Torpaq vergisi, dolaylı vergilər, mülkiyyət vergiləri
- D)) dolaylı vergilər, birbaşa vergilər və gerb yığımları

188. Vergilər Fransa hökumətində dövlət büdcəsinin formalaşmasında büdcə gəlirinin neçə faizini təşkil edir?

- A) 50 faizini
- B) 70 faizini
- C)) 90 faizini
- D) 80 faizini

189. Fransanın büdcə sisteminin əsas həlqəsini hansı vergi təşkil edir?

- A) Gəlir vergisi bütün vergi daxilolmalarının 30%-ni təşkil edir
- B)) Əlavə dəyər vergisi, bütün vergi daxilolmalarının 45%-ni təşkil edir
- C) Birbaşa vergilər, bütün vergi daxilolmalarının 40%-ni təşkil edir
- D) Dolaylı vergilər, bütün vergi daxilolmalarının 40%-ni təşkil edir

190. Fransada ƏDV hansı dərəcələrlə tətbiq olunur?

- A)) ƏDV xüsusi ödəniş metodu ilə alınır və onun dərəcəsinin 4 növü mövcuddur, 19,6%, 22%, 7%, 5,5%
- B) ƏDV xüsusi ödəniş metodu ilə alınır və onun dərəcəsinin 4 növü mövcuddur, 20,6%, 22%, 7%, 3,5%
- C) ƏDV xüsusi ödəniş metodu ilə alınır və onun dərəcəsinin 4 növü mövcuddur, 17,6%, 22%, 6%, 3,5%
- D) ƏDV xüsusi ödəniş metodu ilə alınır və onun dərəcəsinin 4 növü mövcuddur, 18%, 22%, 6%, 3,5%

191. Fransada gəlir vergisi büdcənin vergi gəlirlərinin necə %-ni təşkil edir.

- A) 30 %
- B)) 20 %
- C) 40 %
- D) 25 %

192. Gəlir vergisini bütün Fransada yaşayanlar hansı mənbələrdən əldə olunan gəlirlərindən ödəyirlər?

- A) Yalnız öz ölkəsindən əldə olunan gəlirlərindən vergi ödəyirlər
- B) Yalnız öz ölkəsindən əldə olunan gəlirlərindən vergi ödəyirlər, xaricdə əldə olunan gəlirlərindən vergi tutulmur
- C) Yalnız öz ölkəsindən əldə olunan gəlirlərindən vergi ödəyirlər, xaricdə əldə olunan gəlirlərindən isə 25 % dərəcə ilə vergi ödəyirlər
- D)) öz ölkələrində və razılaşma əsasında xaricdə əldə olunan gəlirlərindən vergi ödəyirlər

193. Fransada gəlir vergisi neçə yaşından etibarən ödənilir?

- A) 20 yaş
- B) 16 yaş
- C)) 18 yaş
- D) 17 yaş

194. Fransada gəlir vergisi üzrə vergi tutmaya kimin gəliri məruz qalır?

- A)) Ailənin gəliri məruz qalır
- B) Fiziki şəxsin gəliri məruz qalır
- C) Ailənin gəliri və fiziki şəxsin gəliri məruz qalır
- D) Ayrı-ayrı fiziki şəxslərin gəliri məruz qalır

195. Fransada əmlak vergisi əsasən kimlərdən tutulur?

- A) Fiziki şəxslərdən
- B) Fiziki şəxslərdən və hüquqi şəxslərdən
- C) Əmlak sahiblərindən
- D)) hüquqi şəxslərdən

196. Fransada əmlak vergisi dövlət gəlirlərinin neçə faizini təşkil edir?

- A) 5%
- B) 12%
- C)) 10%
- D) 15%

197. Fransada əmək haqqına sosial vergiləri kimlər ödəyir?

- A)) İşəgötürənlər
- B) İşə götürənlər və işləyənlər
- C) Müəsisələr və şirkət sahibləri
- D) İşçilər

198. Fransada yerli vergiləri aşağıdakı hansı əsas qrupa ayırmaq olar?

- A) Bələdiyyə və tikinti vergilərinə
- B)) tikinti aparılmış ərazilərə torpaq vergisi, tikinti aparılmamış ərazilərə torpaq vergisi, mənzil vergisi, peşə vergisi
- C) Yerli , mənzil vergisi, peşə vergisi
- D) Tikinti vergilərinə, yerli , mənzil vergisi, peşə vergisi

199. Fransada dolaylı vergilərin neçə faizini əlavə dəyər vergisi təşkil edir?

- A) 40%
- B) 30%
- C)) 50 %
- D) 35 %

200. Fransada bütövlükdə yerli vergilər ümumi vergi yükünün neçə faizini təşkil edir?

- A)) 30 %
- B) 15 %
- C) 20%
- D) 35 %

201. Fransada qiymətli kağızlar üzrə əməliyyatdan alınan gəlirlərdən neçə faiz dərəcəsi ilə vergi tutulur?

- A) 20 %
- B) 22 %
- C)) 16 %
- D) 25 %

202. Fransadayerlivergiləryerlibüdcəninneçə faizinitəşkiledir?

- A) 50 %
- B)) 40 %
- C) 35 %
- D) 30%

203. Fransanın vergi sisteminin fərqləndirici cəhətləri kimi aşağıdakılardan hansı daha doğrudur?

- A)) təhsilə yönəlmiş xərclərin (yatırımların) artımının stimullaşdırılması, vergi avuarı, əmlakın yenidən satışından vergi tutmalar
- B) Vergi dərəcələrinin aşağı olması
- C) Vergi sisteminin elastikliyi
- D) Vergi sisteminin stimullaşdırıcı olması, vergi dərəcələrinin aşağı olması

204. Vergilər Fransa hökumətində dövlət büdcəsinin formalaşmasında büdcə gəlirinin neçə faizini təşkil edir?

- A) 50 faizini
- B) 70 faizini
- C)) 90 faizini
- D) 80 faizini

205. Fransada avtonəqliyyat vasitələrinin vergisi hansı göstərici əsasında tətbiq edilir?

- A) Fransa rezidentlərinə avtomobilin topdan satış qiymətinə, qeyri-rezidentlərə isə avtomobilin qət etdiyi məsafəyə görə
- B) Avtomobilin topdan satış qiymətinə və mühərrikin həcmnin hər kub santimetrinə
- C) Avtomobilin topdan satış qiymətinə
- D)) mühərrikin həcmnin hər kub santimetrinə

206. Norveçdə ƏDV-nin standart dərəcəsi neçə faizdir?

- A) 20%
- B) 15%
- C) 18%
- D)) 25%

207. Norveçdə ərzaq məhsullarına ƏDV-nin dərəcəsi neçə faizdir?

- A) 20%
- B) 15%
- C) 18%
- D)) 13%

208. Norveçdə işçilərin maaşlarının hansı hissəsi sosial fondlara daxil olur?

- A) 1,0%-i
- B)) 7,8%-i
- C) 5,8%-i
- D) 8%-i

209. Finlandiyada ən mühüm əhəmiyyət daşıyan vergilərdən biri şirkət vergisidir. Bu verginin dərəcəsi neçə faizdir?

- A) 10%
- B) 30%
- C)) 29%
- D) 20%

210. Finlandiyada qeyri-rezidentlər fin mənbələrindən dividendlərə görə hansı faiz dərəcəsi ilə vergi ödəyirlər?

- A) 20%
- B)) 28%,
- C) 10%
- D) 5%

211. Finlandiyada ümumi gəliri neçə avrodan az olduqda bələdiyyə vergisi ödənilmir?

- A) 1.000 avrodan
- B)) 1.492 avrodan

- C) 2.000 avrodan
- D) 1.524 avrodan

212. Finlandiya ərazisində işləyən xarici mütəxəssislərin və ekspertlərin əmək haqqının və gəlirlərinin ilk iki ildə vergi dərəcəsi neçə faiz təşkil edir?

- A)) 35%
- B) 30%
- C) 20%
- D) 25%

213. Finlandiyada qeyri-rezidentlər fin mənbələrindən müəllif qonorarına, faizlərə, əmək haqqına və pensiyaya görə hansı faiz dərəcəsi ilə vergi ödəyirlər?

- A) 25%
- B) 15%
- C)) 35%
- D) 30%

214. Finlandiyada mənfəət vergisinin mütləq dərəcəsi neçə faizdir?

- A) 25%
- B) 15%
- C)) 29%
- D) 30%

215. Finlandiyada neçə avroyadək gəlirlər bu vergidən azad edilir?

- A) 52.000
- B)) 43.000
- C) 22.000
- D) 15.000

216. Finlandiyada aaksizlər hansı aşağıdakı mallardan tutulur?

1. alkoqollu içkilər; 2. tütün məmulatı; 3. xalçalar; 4. alkoqolsuz içkilər; 5. yeyinti yağları; 6. şəkər (qənd); 7. maşın təkərləri; 8. yem (yağ emalı sənayesinin tullantısı kimi); 9. duru yağlar və sürtgü yağları; 10. elektrik enerjisi və elektrik daşıyıcıları.

- A) 1, 2, 3, 4, 5, 6, 7, 8
- B) 1, 3, 4, 5, 6, 7, 9, 10
- C)) 1, 2, 4, 5, 6, 8, 9, 10
- D) 3, 4, 5, 6, 7, 8, 9, 10

217. Bütün vergi tutulan gəlirlər Yaponiyada neçə kateqoriyaya bölünür?

- A) 2,5 %
- B)) 1,6 %
- C) 3,5%
- D) 3,0%

218. Finlandiyada rezident hesab edilən fiziki şəxslər ölkə hüduqlarından kənarda faktiki bazar qiyməti ilə dəyəri neçə avrodan çox olan əmlakı da daxil olmaqla bütün əmlakına görə 0,9% dərəcəsi ilə əmlak vergisi ödəyir?

- A) 1,5 milyon avrodan
- B) 2,1 milyon avrodan
- C)) 1,1 milyon avrodan
- D) 3,2 milyon avrodan

219. Finlandiyadanəqliyyat vergisi nədən tutulur?

1. minik avtomobillərindən; 2. kommersiya məqsədli müxtəlif daşıyıcı avtomobillərdən; 3. çəkisi 3000 kiloqramadək olan avtomobillərdən; 4. çəkisi 1875 kiloqramadək olan avtomobillərdən; 5. motosikllərdən.

- A) 1, 3, 5
- B)) 1, 2, 4
- C) 2, 3, 5
- D) 1, 4, 5

220. Finlandiyadaəlavə dəyər vergisinin standart dərəcəsi neçə faizdir?

- A) 18%
- B)) 22%
- C) 20%
- D) 30%

221. Finlandiyada büdcəyə ödənilməli olan bütün vergilərin (bələdiyyələr və əmlak üzrə) məbləği dövlət gəlir vergisinin neçə faizindən artıq olmamalıdır?

- A) 50%-dən
- B) 20%-dən
- C) 90%-dən
- D)) 70%-dən

222. Finlandiyada dövlət gəlir vergisi proqressiv dərəcələrlə ödənilir. Gəlirlərin həcmindən asılı olaraq diferensasiya hansı həddi təşkil edir?

- A) 39%-dək
- B) 7%-dək
- C) 5%-dən 30%-dək
- D)) 7%-dən 39%-dək

223. Finlandiyadabələdiyyə vergilərinin dərəcələri yerli qanunvericilik aktlarından asılı olaraq hansı həcmdə müəyyən edilmişdir?

- A)) 15% və 20%
- B) 10% və 20%
- C) 10% və 30%
- D) 15% və 30%

224. Fin Kilsəsinin nümayəndələri hansı dərəcə ilə vergi ödəyirlər?

- A) 5%
- B)) 1-2%
- C) 3-4%
- D) 6%

225. Finlandiyada daşınmaz əmlakın verilməsi üzrə əməliyyatlardan hansı dərəcə ilə vergi tutulur?

- A)) 4%
- B) 6%
- C) 8%
- D) 10%

226. Belçikada korporasiyaların mənfəət vergisinin ödəyisiləri kimlərdir?

- A)) hüquqi şəxs hesab olunan və idarə orqanları ölkə ərazisində yerləşən bütün şirkət və təşkilatlar
- B) hüquqi şəxs hesab olunan və idarə orqanları ölkə ərazisində və onun hüdudlarından kənarda olan bütün şirkət və təşkilatlar
- C) hüquqi şəxs hesab olunan rezident və qeyri- rezident şəxslər
- D) idarə orqanları ölkə ərazisində yerləşən bütün şirkət və təşkilatlar

227. Belçikada şirkət istehsal etdiyi məhsulun istehsal və satış xərclərini vergiyə cəlb olunan gəlirdən çıxmaq hüququna malikdirmi?

- A) malik deyil
- B)) malikdir

- C) yalnız məhsulun istehsalxərclərini çıxmaq hüququna malikdir
- D) yalnız məhsulun satış xərclərini çıxmaq hüququna malikdir

228. Belçikada mənfəət vergisinin maksimal dərəcəsi nə qədərdir?

- A)) 39%
- B) 38%
- C) 37%
- D) 35%

229. Belçikada mənfəət vergisinin maksimal dərəcəsinin neçə faizi həcmində böhran yığım tutulur?

- A) 6%
- B) 5%
- C) 4%
- D)) 3%

230. Belçikada gəlirlərinin həcmi 24.789avroyadək olan korporasiyalardan hansı dərəcə ilə vergi tutulur?

- A)) 30%
- B) 38%
- C) 43%
- D) 45%

231. Belçikada gəlir xaricdə əldə olunubsa və artıq vergi tutulubsa həmin gəlirdən vergitutma dərəcəsi nə qədər azaldılır?

- A) 30%
- B) 50%
- C) 65%
- D)) 75%

232. Belçikada mənfəət ölkəyə xaricdən gətirilibsə və əldə olunduğu yerdə vergiyə cəlb olunubsa, şirkətin mənfəət vergisi nə qədər azaldılır?

- A)) 25%
- B) 30%
- C) 50%
- D) azaldılmır

233. Belçikada müəssisə tərəfindən öz səhmlərinin alışı zamanı kapitalın müvafiq hissələrinin qiymətindən artıq olan məbləği hansı dərəcə ilə vergiyə cəlb olunur?

- A) 23%
- B) 33%
- C) 43%
- D) ümumi müəyyən olunmuş qaydada

234. Belçikada kənd təsərrüfatı xammalı, dərman, kitab, qəzet, kommunal xidmətlər, sərnişin nəqliyyatı xidmətləri, mehmanxana biznesi üçün ƏDV dərəcəsi nə qədər müəyyən edilmişdir?

- A) 30%
- B) 21%
- C) 12%
- D) 7%

235. Belçikada zəruri tələbat malları və dərmanlar üçün ƏDV dərəcəsi nə qədər müəyyən edilmişdir?

- A) 12%
- B) 7%
- C) 6%
- D) vergiyə cəlb olunmur

236. Belçikada banklar, sığorta şirkətləri, maliyyə xidmətləri, təhsil və səhiyyə sahələri hansı dərəcə ilə ƏDV cəlb olunurlar?

- A) 21%
- B) 12%
- C) 10%
- D) vergiyə cəlb olunmur

237. Aşağıdakılardan hansılar Lüksemburqda mənfəət vergisinin ödəyiciləridir?
1. tam yoldaşlıq; 2. açıq və qapalı tipli səhmdar cəmiyyətlər; 3. komandit yoldaşlıq cəmiyyətləri; 4. məhdud məsuliyyətli yoldaşlıq cəmiyyətləri; 5. mənfəətsiz müəssisələr; 6. kooperativlər

- A) 1,2,3
- B) 2,3,4
- C) 1,3,5
- D) 2,4,6

238. Lüksemburqda vergiyə cəlb edilən mənfəət necə müəyyən edilir?

- A)) cari və əvvəlki hesabat dövrlərinə aktivlərin dəyərləri arasındakı fərq kimi
- B) cari hesabat dövründəki aktiv və öhdəliklərin dəyərləri arasındakı fərq kimi
- C) hesabat dövrlərinə aktiv və öhdəliklərin dəyərləri arasındakı fərq kimi
- D) hesabat dövrünün gəlir və xərcləri arasındakı fərq kimi

239. Lüksemburqda rezident kompaniyanın gəlir məbləği 9.916-14.874 avro olduqda hansı dərəcə ilə mənfəət vergisinə cəlb edilir?

- A)) 198 avro + 9.916 -dan artıq olan məbləğin 50%-i
- B) 188 avro + 8.816-dan artıq olan məbləğin 50%-i
- C) 198 avro + 9.916 -dan artıq olan məbləğin 30%-i
- D) 188 avro + 8.816-dan artıq olan məbləğin 30%-i

240. Lüksemburqda rezident kompaniyanın gəlir məbləği 32.548 avrodan yuxarı olduqda hansı dərəcə ilə mənfəət vergisinə cəlb edilir?

- A) 4.462 avro + 14.874 -dən artıq olan məbləğin 30%-i
- B) 7.437 avro + 32.548 -dən artıq olan məbləğin 42,6%-i
- C) 10.743 avro + 32.548 – dən artıq olan məbləğin 33%-i
- C) 11.890 avro + 42.548 – dən artıq olan məbləğin 30%-i

241. Aşağıdakı hansı mallar və xidmətlər Litvada ƏDV-dən azaddır?

1. bankların və digər maliyyə təşkilatlarının göstərdiyi xidmətlər; 2. dərmanlar və tibb avadanlıqları; 3. turist xidmətləri; 4. qəzet və kitab nəşrləri, onların yayılması.

- A) 2, 3, 4
- B)) 1, 2, 4
- C) 1, 3, 4
- D) 1, 2, 3

242. Litvada fiziki şəxslərin gəlir vergisi hansı şəxslərə tətbiq edilir?

- A) yalnız hüquqi şəxs statusu olmayan şəxslərə
- B) yalnız hüquqi şəxs statusu olmayan müəssisələrə
- C) yalnız rezident müəssisələrə
- D)) hüquqi şəxs statusu olmayan şəxslərə və müəssisələrə

243. Litvada əsas iş yerində əldə edilən gəlirlər hansı qaydada və dərəcə ilə fiziki şəxslərin gəlir vergisinə cəlb olunur?

- A)) vergiyə cəlb edilməyən minimum çıxıldıqdan sonra 33% dərəcəsi ilə
- B) vergiyə cəlb edilməyən minimum çıxıldıqdan sonra 32% dərəcəsi ilə

- C) vergiyə cəlb edilməyən minimum çıxıldıqdan sonra 30% dərəcəsi ilə
D) vergiyə cəlb edilməyən minimum çıxılmadan 35% dərəcəsi ilə

244. Litvada aşağıdakı hansı mallara aksizlər tətbiq edilir?

1. alkoqollu içkilər və tütün; 2. yanacaq, yanacaq və sürtgü materialları; 3. kofe, şokolad, kakao, bijuteriya, qızıl və gümüş məmulatları; 4. bütün növlərdən olan nəşr məhsulları.

- A) 2, 3, 4
B) 1, 2, 4
C) 1, 3, 4
D)) 1, 2, 3

245. Estoniyanın vergi qanunvericiliyinə əsasən dövlət vergilərinə aşağıdakı hansı vergilər aid edilir?

1. fiziki şəxslərin gəlir vergisi; 2. korporativ gəlir vergisi; 3. ekologiya vergisi; 4. sosial vergi.

- A) 1, 2, 3
B)) 1, 2, 4
C)1, 3, 4
D) 2, 3, 4

246. Estoniyanın vergi qanunvericiliyinə əsasən dövlət vergilərinə aşağıdakı hansı vergilər aid edilir?

1. əlavə dəyər vergisi; 2. satışdan vergi; 3. aksilər; 4. torpaq vergisi.

- A) 1, 2, 3
B) 1, 2, 4
C)) 1, 3, 4
D) 2, 3, 4

247. Estoniya Respublikasının rezidentlərinin gəlir vergisinin vergitutma bazasını nə təşkil edir?

- A) yalnız Estoniya Respublikasında əldə edilən gəlirlər
B) yalnız Estoniya Respublikasından kənarda əldə edilən gəlirlər
C) yalnız Estoniya Respublikasında əldə edilən əmlak gəlirləri
D)) ümumdünya gəlirləri

248. Vergi qanunvericiliyinə əsasən hansı hallarda fiziki şəxs Estoniya Respublikasının rezidenti hesab olunur?

- A)) Estoniyada daimi yaşayış yeri mövcuddursa və ya istənilən 12 aylıq dövr ərzində 183 gün və ya ondan artıq Estoniyada qalıbsa
- B) Estoniyada daimi yaşayış yeri mövcud deyildirsə, və ya istənilən 6 aylıq dövr ərzində 183 gün və ya ondan artıq Estoniyada qalıbsa
- C) Estoniyada daimi qeydiyyatdadırsa və ya istənilən 24 aylıq dövr ərzində 183 gün və ya ondan artıq Estoniyada qalıbsa
- D) Estoniyada daimi qeydiyyatda deyildirsə və ya istənilən 12 aylıq dövr ərzində 183 gün və ya ondan artıq Estoniyada qalmayıbsa

249. Estoniya Respublikasında vergiyə cəlb edilən gəlirə əsasən aşağıdakılardan hansılar aid edilir?

1. muzzdlu işdən gəlir (maaş, əmək haqqı, bonuslar və digər bu növ mükafatlar); 2. sahibkarlıq fəaliyyətindən gəlir; 3. birdəfəlik maddi yardımlar; 4. faiz gəlirləri.

- A) 1, 2, 3
- B)) 1, 2, 4
- C) 1, 3, 4
- D) 2, 3, 4

250. Estoniya Respublikasında vergiyə cəlb edilən gəlirə əsasən aşağıdakılardan hansılar aid edilir?

1. royalti; 2. birdəfəlik maddi yardımlar; 3. ticarədən əldə olunan gəlirlər; 4. əmlakın dəyərinin artımından gəlir.

- A) 1, 2, 3
- B) 1, 2, 4
- C)) 1, 3, 4
- D) 2, 3, 4

251. Estoniya Respublikasında fiziki şəxslərin gəlir vergisinin dərəcəsi neçə faiz təşkil edir?

- A) 18%
- B) 19%
- C) 15%
- D)) 20%

252. Estoniyanın vergi sistemi hansı vergilərdən ibarətdir?

- A) Dövlət vergilərindən, regional vergilərdən və inzibati ərazilərdə bələdiyyələr tərəfindən tutulan yerli vergilərdən ibarətdir
- B) Dövlət vergilərindən, subyektlərin vergilərindən və inzibati ərazilərdə bələdiyyələr tərəfindən tutulan yerli vergilərdən ibarətdir
- C) Dövlət vergilərindən, inzibati ərazilər üzrə tutulan vergilərdən və bələdiyyələr tərəfindən tutulan yerli vergilərdən ibarətdir

D)) Dövlət vergilərindən və inzibati ərazilərdə bələdiyyələr tərəfindən tutulan yerli vergilərdən ibarətdir

253. Estoniyada fiziki şəxslərin gəlirlərindən hansı üsulla vergi tutulur?

- A)) Proporsional üsulla vergi tutulur, yəni gəlirlərin məbləğindən asılı olmayaraq vahid vergi dərəcəsi tətbiq edilir
- B) Proqressiv üsulla
- C) Proqressiv və reqressiv üsulla
- D) Dörd şkalalı cədvəllə proqressiv üsulla

254. Estoniyada korporativlərin gəlirlərindən neçə faizlə vergi tutulur?

- A) 20%
- B)) 22% dərəcəsi ilə vergi tutulur
- C) 24%
- D) 25 %

255. Estoniyada sosial verginin ümumi dərəcəsi neçə faiz təşkil edir?

- A) 30% təşkil edir
- B) 35% təşkil edir
- C) 32% təşkil edir
- D)) 33% təşkil edir

256. Sinqapurda şirkətə aşağıdakı hansı məqsədlər üçün çəkilmiş kapital xərclərinin daha dəqiq müəyyən edilməsi üçün kapital güzəştləri verilir?

1. sənaye binaları və ya strukturları; 2. təsdiq edilmiş texnologiya və patentlər; 3. zavod və maşınqayırma; 4. plantasiyalar; 5. neft kəmərləri; 6. kənd təsərrüfatı

- A)) 1, 2, 3, 4
- B) 2, 3, 4, 5
- C) 3, 4, 5, 6
- D) 2, 3, 4, 6

257. Sinqapurda ticarət məqsədləri ilə tutulmuş sənaye binalarının tikinti xərcləri üçün güzəştlər aşağıdakı kimidir:

- A)) Tikinti xərclərinin əmələ gəldiyi il üçün ilkin güzəştlər 25%
- B) Tikinti xərclərinin əmələ gəldiyi il üçün ilkin güzəştlər 20%
- C) Tikinti xərclərinin əmələ gəldiyi il üçün ilkin güzəştlər 15%
- D) Tikinti xərclərinin əmələ gəldiyi il üçün ilkin güzəştlər 10%

258. Sinqapurda plantasiyaların tikintisi və strukturu, əkinçilikdə torpağın təmizlənməsi üçün istifadə olunan kapital xərcləri hansı müddət ərzində eyni məbləğdə aşağı salınır?

- A)) 10 il
- B) 8 il
- C) 5 il
- D) 3 il

259. Sinqapurda zavod və maşınqayırmada əsas müddətdə əmələ gəlmiş kapital xərclərinə üçün ilkin güzəşt nə qədər müəyyən edilmişdir?

- A)) 20%
- B) 25%
- C) 30%
- D) 35%

260. Sinqapurda əmlakın növündən asılı olaraq onun istifadəyə yararlılıq müddəti nə qədər ola bilər?

- A)) 1, 3, 5, 7 və 10 il
- B) 3, 5, 7, 10 və 12 il
- C) 3, 6, 8, 10 və 16 il
- D) 5, 6, 8, 10 və 16 il

261. Sinqapurda istehsalçı tərəfindən ticarət fəaliyyəti məqsədilə istifadə edilmiş texnologiya və patent hüquqlarının əldə edilməsi xərcləri neçə il müddətində bərabər dövrlərdə ləğv edilə bilər?

- A) 3 il
- B)) 5 il
- C) 7 il
- D) ləğv edilə bilməz

262. Saziş imzalanmamış ölkədə xarici vergi ödəyən Sinqapur rezidenti aşağıdakı gəlirlərə münasibətdə birtərəfli vergidən azaddır:

1. peşəkar, məsləhət və digər xidmətlərdən əldə edilmiş gəlir; 2. dividend gəlirləri; 3. əmək gəlirləri; 4. satışdankənar gəlirləri; 5. əmlakın satışından olan gəlirlər; 6. daşınmaz əmlakın satışından olan gəlirlər

- A)) 1, 2, 3
- B) 2, 3, 4
- C) 3, 4, 5
- D) 4, 5, 6

263. Sinqapurda fiziki şəxslərin gəlir vergisi hansı gəlirlərindən tutulur?

- A)) Bilavasitə əvvəlki ilin gəlirlərindən
- B) Bilavasitə cari ilin gəlirlərindən
- C) Bilavasitə əvvəlki ilin müddətli işdən olan gəlirlərindən
- D) Bilavasitə cari ilin müddətli işdən olan gəlirlərindən

264. Sinqapurda fiziki şəxslərin hansı gəlirlərinə görə vergiyə cəlb olunur?

- A) Sinqapurda göstərilən xidmətlərdən əldə etdiyi gəlirlərinə
- B) Sinqapurda və onun hüdudlarından kənarda göstərilən xidmətlərdən əldə etdiyi gəlirlərinə
- C) Rezidentlər mənbəyi Sinqapurdan kənarda olan lakin özü Sinqapurda alınan gəlirlərə
- D)) Sinqapurda göstərilən xidmətlərdən əldə etdiyi gəlirlərinə, həmçinin rezidentlər mənbəyi Sinqapurdan kənarda olan lakin özü Sinqapurda alınan gəlirlərə

265. Sinqapurda qısa müddətdə xidmət göstərən şəxslər, əgər fəaliyyət müddətləri neçə günü keçmirsə vergiyə cəlb olunmurlar?

- A) 45 günü
- B)) 60 günü
- C) 70 günü
- D) 75 günü

266. Sinqapurda fiziki şəxslərin gəlirləri 20001-dən – 30000 (S \$) olduqda hansı dərəcə ilə vergiyə cəlb olunur?

- A)) 4%
- B) 6%
- C) 9%
- D) 15%

267. Sinqapurda əmlaka münasibətdə ödəniləcək vergi əmlakın hansı dəyərinə müvafiq vergi dərəcəsi tətbiq etməklə hesablanır?

- A)) İllik dəyərinə
- B) Balans dəyərinə
- C) Bazar qiyməti ilə dəyərinə
- D) Qalıq dəyərinə

268. Sinqapurda Əmlak Vergisi haqqında Qanuna əsasən hər ilə münasibətdə əmlak sahibinin yaşayış məqsədilə istifadə etdiyi yaşayış binasına dair vergi dərəcəsi nə qədərdir?

- A)) 4%
- B) 6%
- C) 10%
- D) 15%

269. Aşağıdakılardan hansılar Sloveniyada fərdi gəlir vergisinin tutulduğu gəlirlərkateqoriyasına daxildir?

1. muzzdlu işdən gəlir; 2. sahibkarlıqdan gəlir; 3. kənd və meşə təsərrüfatından gəlir; 4. icarə və royaltılərdən gəlir; 5. əmlakdan gəlir; 6. satışdankənar gəlir; 7. faiz gəlirləri

- A))1, 2, 3, 4, 5
- B) 2, 3, 4, 5, 6
- C) 3, 4, 5, 6, 7
- D) 1, 3, 5, 6, 7

270. Sloveniya Respublikasında son 12 aylıq dövrdə vergi ödəyiciləri tərəfindən təqdim edilən malların və ya xidmətlərin dəyəri hansı məbləği keçərsə, ƏDV ödəyiciləri kimi qeydiyyatdan keçməyə məsuliyyət daşıyırlar?

- A) 15.000 avronu
- B)) 25.000 avronu
- C) 35.000 avronu
- D) 25.000 avronu

271. Türkiyədə mənfəət vergisi nə zama ödənilir?

- A)) vergi orqanına vergi bəyannaməsinin verildiyi gün, poçt vasitəsilə göndərildikdə isə bəyannamənin vergi orqanına çatdığı gündən sonrakı üç gün ərzində
- B) vergi orqanına vergi bəyannaməsinin verildiyi gündən sonra, poçt vasitəsilə göndərildikdə isə bəyannamənin vergi orqanına çatdığı gündən sonrakı dörd gün ərzində
- C) vergi orqanına vergi bəyannaməsinin verildiyi gündən iki gün sonra, poçt vasitəsilə göndərildikdə isə bəyannamənin vergi orqanına çatdığı gündən sonrakı beş gün ərzində

D) vergi orqanına vergi bəyannaməsinin verildiyi gündən əvvəl, poçt vasitəsilə göndərildikdə isə bəyannamənin vergi orqanına çatdığı gündən sonrakı yeddi gün ərzində

272. Türkiyədə mənfəət vergisində gəlirdən çıxılmayan xərclər hansılardır?

- A) qiymətli kağızların buraxılış xərcləri;
- B) quruluş və təşkilatlanma xərcləri;
- C) səhmlərdəki payına görə hesablanan və ödənen faizlər
- D) ali yığıncaq xərcləri, birləşmə, parçalanma, müəssisənin ləğv və ixtisarlaşıdırma xərcləri.

273. Türkiyədə mənfəət vergisi ödəməyən təşkilatlar aşağıdakılardan hansılardır?

- A) Səhmdar cəmiyyətlər, Məhdud məsuliyyətli cəmiyyətlər
- B) Maliyyə orqanları, kredit təşkilatları, banklar
- C) Təbii inhisar subyektləri
- D) Milli Lotoreya İdarəsi, elmi tədqiqat işləri ilə məşğul olan müəssisələr, Qiymətli Kağızların Tənzim Fondu

274. Türkiyədə ixrac edilən aksizli mallar aksiz vergisinə cəlb edilmir?

- A) qanunvericilikdə nəzərdə tutulmamışdır
- B) “20” dərəcə ilə cəlb edilir
- C) “0” dərəcə ilə cəlb edilir
- D) “10” dərəcə ilə cəlb edilir

275. Türkiyədə həyata keçirilən aşağıdakı fəaliyyətlərdən hansı ƏDV-yə cəlb edilmir?

- A) gömrük qanunvericiliyinə əsasən təkrar ixrac malları sayılan malların idxalı.
- B) hər cür mal və xidmət idxalı;
- C) boru xətti ilə neft və qazın daşınması
- D) hər cür şans oyunlarının təşkil edilməsi və oynanılması

276. Türkiyədə hansı faiz dərəcələri ilə ƏDV tutulur?

- A) 2%, 10%, 20%
- B) 3% 10%, 22%
- C) 5%, 7%, 17%
- D) 1%, 8%, 18%.

277. Türkiyədə ƏDV-nin hesabat dövrü əsasən hansı vaxtdır?

- A) aydır
- B) altı aydır
- C) rübdür
- D) ildir

278. Türkiyədə vergi agentləri üçün ƏDV-nin hesabat dövrü hansı vaxtdır?

- A) bir aydır
- B) həmin gündür
- C) rübdür
- D) hesabat təqdim edilmir

279. Türkiyədə maye yanacaq vergisi üçün hesabat dövrü hansı müddəti əhatə edir?

- A) rüb
- B) satış dövrü
- C) bir il
- D) bir ay

280. Türkiyədə möhür vergisinin ödəyicisi kimlərdir?

- A) hüquqi şəxslər
- B) fiziki şəxslər
- C) qanuna əlavə edilən cədvəldəki möhür vergisinə cəlb edilən sənədləri imzalayan şəxslər
- D) yalnız notariuslar

281. Türkiyədə Avtonəqliyyat vasitələrinə görə verginin ödəyiciləri kimlərdir?

- A) Dövlət Avtomobil Müfəttişliyində və Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Baş İdarəsində şəxsi vərəqəsində adlarına avtonəqliyyat vasitələri qeyd olunan fiziki və hüquqi şəxslər
- B) yalnız Dövlət Avtomobil Müfəttişliyində şəxsi vərəqəsində adlarına avtonəqliyyat vasitələri qeyd olunan fiziki şəxslər
- C) yalnız Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Baş İdarəsində şəxsi vərəqəsində adlarına avtonəqliyyat vasitələri qeyd olunan hüquqi şəxslər
- D) bütün fiziki və hüquqi şəxslər

282. Türkiyədə avtonəqliyyat vasitələri vergisinin dərəcəsi müəyyən edilərkən avtomobillərin hansı texniki şərtləri əsas götürülür?

- A) zavod istehsal tarixi
- B) cəkisi
- C) mühərrikin həcmi və istifadə müddəti
- D) sərf etdiyi yanacağın növü

283. Türkiyədə əmlak vergisinin ödəyiciləri kimdir?

- A) mülkiyyətində daşınmaz əmlak olan şəxslər
- B) bütün şəxslər
- C) yalnız hüquqi şəxslər
- D) yalnız qeyri-rezident hüquqi şəxslər

284. Türkiyədə Miras Vergisinin ödəyicisi kimlərdir?

- A) əmlakı yalnız vəsiyyətnamə verilməsi yolu əldə edən şəxslər
- B) qanunvericilikdə bu növ vergi növü nəzərdə tutulmur
- C) əmlakı yalnız irsən keçməklə əldə edən şəxslər
- D) əmlakı vəsiyyətnamə verilməsi yolu ilə və ya irsən keçməklə əldə edən şəxslər

285. Türkiyədə Miras Vergisi necə ödənilir?

- A) bəyannamə verildikdən sonra bir dəfəyə
- B) bəyannamə verildikdən sonra dörd dəfəyə - rüblər üzrə
- C) bəyannamə verildikdən sonra üç dəfəyə - mart, may və noyabr aylarında
- D) bəyannamə verildikdən sonra iki dəfəyə - may və noyabr aylarında

286. İsraildə verginin büdcəyə ödənilməsi və büdcədən verginin ödənilməsi üzrə ƏDV bəyannamələrini hansı orqanlara təqdim edilir?

- A) xüsusi səlahiyyətli banklara
- B) Maliyyə Nazirliyinə
- C) Vergilər Nazirliyinə
- D) Dövlət xəzinədarlığına

287. İsraildə vergi ödəyicisi verginin büdcəyə ödənilməsi və büdcədən verginin ödənilməsi üzrə ƏDV bəyannamələrini hər hansı kommersiya bankına vermək üçün nə ödəməlidir?

- A) bəyannamənin işlənilib-hazırlanması üzrə haqq
- B) dövlət rüsumu
- C) yığım

D) banka vermək hüququ yoxdur

288. İsraildə vergi ödəyicisi hansı halda ƏDV üzrə bəyannaməni həm banka, həm də vergi orqanlarına təqdim edə bilər?

A) ƏDV üzrə ödəniləcək, yaxud büdcədən qaytarılacaq vergi məbləği 14 min şekeldən çox olduqda

B) ƏDV üzrə ödəniləcək, yaxud büdcədən qaytarılacaq vergi məbləği 24 min şekeldən az olduqda

C) ƏDV üzrə ödəniləcək, yaxud büdcədən qaytarılacaq vergi məbləği 35 min şekeldən çox olduqda

D) ƏDV üzrə ödəniləcək, yaxud büdcədən qaytarılacaq vergi məbləği 25 min şekeldən çox olduqda

289. İsraildə təftiş işi aşağıdakı hansı istiqamətlərdə aparılır?

A) Ümumi məlumatların təhlili və vergi ödəyicisinin təsərrüfat əlaqələrinin aşkar edilməsi (yaxın təşkilatların, səhmdarların, baş (ana) şirkətlərin aşkarlanması həyata keçirilir), aşkar edilmiş əlaqələrin xarici mənbələrdən alınan məlumatlarla müqayisəsi.

B) Ümumi məlumatların yoxlanılması və vergi ödəyicisinin əsas əlaqələrinin aşkar edilməsi (yaxın təşkilatların, səhmdarların, baş (ana) şirkətlərin aşkarlanması həyata keçirilir), aşkar edilmiş əlaqələrin xarici mənbələrdən alınan məlumatlarla müqayisəsi

C) İlk məlumatların araşdırılması və yaxın təşkilatların, səhmdarların, baş (ana) şirkətlərin aşkarlanması həyata keçirilir, aşkar edilmiş əlaqələrin xarici mənbələrdən alınan məlumatlarla müqayisəsi

D) Uçot və hesabat məlumatlarının araşdırılması və vergi ödəyicisinin təsərrüfat əlaqələrinin aşkar edilməsi (yaxın təşkilatların, səhmdarların, baş (ana) şirkətlərin aşkarlanması həyata keçirilir), aşkar edilmiş əlaqələrin xarici mənbələrdən alınan məlumatlarla müqayisəsi

290. Argentinada əlavə dəyər vergisinin standart dərəcəsi nə qədərdir?

A) 20%

B) 21%

C) 22%

D) 23%

291. Argentinada telekommunikasiya xidmətləri, qaz və elektrik təchizatı, bəzi su təchizatı və çirkab sularının işlənməsi xidmətləri hansı dərəcə ilə ƏDV vergiyə cəlb olunur?

- A) 7%
- B) 17%
- C))27%
- D) vergiyə cəlb olunmur

292. Avstraliyada mal və xidmətlərə görə ƏDV-nin standart dərəcəsi nə qədərdir?

- A) 7%
- B)) 10%
- C) 17%
- D) 27%

293. Avstriyada ƏDV-nin standart dərəcəsi nə qədərdir?

- A))20%
- B) 25%
- C) 30%
- D) 35%

294. Çexiya Respublikasında ƏDV-nin standart dərəcəsi nə qədərdir?

- A) 17%
- B) 18%
- C))19%
- D) 20%

295. Hindistanda ƏDV-nin standart dərəcəsi nə qədərdir?

- A))12,5%
- B) 13%
- C) 13,6%
- D) 14,5%

296. MDB ölkələrində təyinatına görə hansı əsas vergi güzəştləri tətbiq olunur?
1. istehsal və sahibkarlıq fəaliyyətinin ümumi stimullaşdırılmasına yönəldilən vergi güzəştləri; 2. kommersiya fəaliyyətinin ümumi stimullaşdırılmasına yönəldilən vergi güzəştləri; 3. müəyyən sosial məsələlərin həllinə yönəldilmiş vergi güzəştləri; 4. müəyyən iqtisadi məsələlərin həllinə yönəldilmiş vergi güzəştləri; 5.

kənd təsərrüfatı profilli emal müəssisələrinin stimullaşdırılmasına yönəldilən vergi güzəştləri

- A) 1,2
- B)) 1,3
- C) 2,4
- D) 3,5

297. Gürcüstanda aşağıdakı hansı əməliyyatlar aksiz vergisindən azaddır?

1. aksizli malların icracı; 2. Gürcüstanın ərazisinə fəvqəladı halların, faciələrin aradan qaldırılması üçün idxal olunan aksizli mallar; 3. aksizli malların yenidən ixracı; 4. Gürcüstan ərazisindən göndərilən aksizli mallar; 5. gömrük anbarlarında yerləşdirilmiş idxal aksiz malları; 6. yardım və xeyriyyə məqsədilə Gürcüstana daxil olan idxal aksiz malları; 7. Gürcüstan ərazisinə müvəqqəti daxil olan idxal aksiz malları.

- A)) 1,3,5,7
- B) 1,3,4,5
- C) 2,4,5,6
- D) 2,4,6,7

298. İngiltərədə nə vaxtdan azalan qalıq metodu əsasında sürətli amortizasiyadan istifadə olunmağa başlanmışdır?

- A)) 50-ci illərin əvvəllərindən
- B) 60-ci illərin əvvəllərindən
- C) 70-ci illərin əvvəllərindən
- D) 80-ci illərin əvvəllərindən

299. İngiltərədə istehsal maşın və avadanlıqları üçün illik amortizasiya ayırmalarının norması nə qədər müəyyən edilmişdir?

- A) 4%
- B)) 10%
- C) 15%
- D) 20%

300. Fransada 1988-ci illərdə istehsalın stimullaşdırılması üçün vergi siyasətinin əsas və ən güclü aləti kimi hansı vergi güzəşti çıxış edirdi?

- A) vergi kreditləri
- B)) investisiya kreditləri
- C) kommersiya kreditləri

D) maliyyə kreditləri